



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 6 iyun 2018-ci il Çərşənbə № 122 (7011) Qiyməti 60 qəpik

Xəbər

"Amnistiya aktı"
gələn həftə
qəbul edilə
bilər -
mühüm
gəlismələr

yazısı sah.3-də

Gündəm

İran qorxulu qərarı verdi - yenidən uran zənginləşdirəcək



Regionda vəziyyət 10 il əvvəlki formata dönür; Azerbaycan üçün də riskli dövr başlayır

yazısı sah.13-də

Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı verdiyi vaxt bitdi

yazısı sah.6-da

GMO ərzaqlar və energetik içkilər qətl və zorakılıqları artırır - iddia

yazısı sah.10-da

ABŞ-in Azerbaycanla bağlı yeni ilginc planı - politoloq açıqladı

yazısı sah.8-də

Cənubi Qafqazı kim silkələyir?

yazısı sah.5-də

MEA-da seçki hazırlığı: Akif Əlizadənin əleyhinə olan da var

yazısı sah.6-da

Ermənistanda və Qarabağda demokratiya tamaşaları

yazısı sah.11-də

Avropa şirkətləri bank sektorundakı vəziyyətdən narahatdır

yazısı sah.12-də

Bakının idarəetməsində yenilik - şəhər bələdiyyəsi yaradılır

yazısı sah.4-də

Ramazan ayının 21-ci günü

İftar 20.24 İmsak 03.20-dək (QMİ)


21-ci günün duası: "İlahi, bu gün Öz istəkli əməllərinin yolunu mənə göstər! Belə bir gündə şeytanın istədiyi yolları mənim üzüme bağla və onu mənə qalib etme! Məni cənnətde məskunlaşdır və onu manim üçün bir məskən qərar ver! Ey ehtiyaclı olan bəndələrin Ehtiyacını Ödeyən!"

İftar duası: "Allahım, Sənə rızan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənə ruzinə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, günahlarımı bağışla".

ALLAH ORUCUNUZU QƏBUL ELƏSİN!

KREMLİN İDEOLOQU KARTI AÇDI ARANI QATAN "BOZ KARDINAL" ...

Bakı-Moskva əlaqələri əleyhinə "sualtı daşlar"ı düzənlərin Rusiya XİN-də kök salmış erməni lobbisi olmasına dair iddialar doğrulur



yazısı sah.5-də

Anar Məmmədov Londondan qəşmağa məcbur qala bilər

Britaniya hökuməti çirkli pullarla mübarizə tədbirlərini daha da sərtləşdirdi; sabiq nazir oğlunun son aylar Türkiyədə peydə olması bu xəbərlər fonunda maraq doğurur

yazısı sah.6-da



**Surət Hüseynov:
itirilmiş qəhrəmanlıq və...**

yazısı sah.3-də



**İbrahimbəyovun
başabəla
"film" ndə
Moskva ssenarisi**

yazısı sah.7-də



**İsdən çıxarılan
nazir sükütu
pozdu, suallar
ısa qalır**

yazısı sah.12-də

Səlim Müslümov



Prezident "N" sayılı hərbi hissə üçün inşa edilmiş şəhərcikdə

Azərbaycan prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev iyunun 5-də Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.

Müdafia nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlət başçısına raport verib.

Məlumat verilib ki, bu hərbi şəhərciyin inşasına 2015-ci ilin yanvarında başlanılıb ve 2017-ci ilin fevralında tikinti işləri başa çatdırılıb. Hərbi şəhərcikdə 28 yaşayış və qeyri-yaşayış binası, 350 avtomobil və zirehli texnikanın saxlanması üçün park inşa edilib. Ərazidə qərargah binası tikilib. Binadakı 28 xidməti otaqda hərbi qulluqçular üçün zəruri şərait yaradılıb. Otaqların hamısı lazımi avadanlıqla təchiz olunub. Hərbi şəhərcikdə 120 nəfərlik 8 və 150 nəfərlik 1 əsger yataqxanası tikilib. Yataqxanalarda əsgərlərin rahatlığı üçün hərətərəfi şərait yaradılıb. Burada subaylar üçün 126 nəfərlik 3 yataqxana, zabitlər üçün 14 mənzilli 2 yaşayış binası inşa olunub. Əsger yemekxanası da yüksək səviyyədə qurulub. Burada 1500 hərbi qulluqçunun dolğun qidalanması üçün geniş imkanlar var. Hərbi şəhərcikdə çörəkbışırma məntəqəsi də fəaliyyət göstərir. Hərbi qulluqçuların istirahəti ilə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili üçün şəhərcikdə bütün tədbirlər görüllüb. Ərazidə inşa olunan trenajor binasında atış və sürücülük məşqlərinin keçirilməsi üçün 4 tank və 6 piyada döyüş maşını təlim-məşq qurğusu quraşdırılıb.

Hərbi şəhərcikdə 500 yerlik klub binası da var. Burada ölkəmizin, eyni zamanda hərbi hissənin həyatında baş veren əlamətdar günləri qeyd etmək mümkündür. Şəhərcikdə yaradılan hamam-camaşırxana-qazanxana kompleksi də müasirliyi ilə seçilir. Ərazidə tibb məntəqəsi tikilib. Müasir avadanlıqla təchiz olunan bu məntəqə 56 çarpayılıqdır. Şəhərcikdə qarovalxana binası inşa olunub, erzaq və eşya anbarları, transformator yarımstansiyası, nəzarət-buraxılış məntəqəsi, su nasos stansiyası, 500 kubmetrik 2 su anbarı quraşdırılıb. Hərbi şəhərcikdə genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.

Goranboyda Bayraq Muzeyi açıldı

Prezident İlham Əliyev iyunun 5-də Goranboyda Bayraq Muzeyinin açılışında iştirak edib. Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Goranboy Bayraq Muzeyi Bayraq meydəninin ərazisində yerləşir. Meydanda hündürlüyü 72 metr olan dövlət bayrağının postament hissəsi abadlaşdırılıb, ərazidə yaşıllaşdırma işləri aparılıb, işıq direkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib.

Bayraq Muzeyində sergi zalı ilə yanaşlı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sergi zalında ümumilikdə 3 bölmə var. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri eks etdirən manekenler, orta əsr xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur.

Bundan başqa, muzeyin eksponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid rəsmi sənədlər, Azərbaycan SSR dövründə və müstəqillik illərində qəbul olunmuş konstitusiyalar, habelə gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.

"Azərbaycan dövlətini sovet hakimiyyəti qurub"-deputat

"Bəzi yerlərə sovet hakimiyyətinə bağlı şəxslərin adlarının verilməsinə etiraz etmək düzgün deyil. Çünkü onların adı verilməsi, hansısa erməninin adı veriləcək. Bəli, sovet hakimiyyəti Azərbaycan xalqına divan tutdu. Amma sovet hakimiyyətinin yaxşı işləri də olub axı? Biz də sovet dövründə işləmişik, indi xalqın düşməniyik!?"

APA-nın məlumatına görə, bu sözleri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Arif Rəhimzadə deyib.

A. Rəhimzadə bildirib ki, Azərbaycan dövlətini sovet hökuməti qurub: "Düzdür, biz həmin dövlətlə bağlı müəyyən məsələlərə razılaşmışıq, onu qəbul etmirik, amma bu dövlətin yaxşı işlərini də görməliyik. Hamımız sovetlər dövrünün adamları, o dövrdə işləmişik, oxumuşuq, indi "xalq düşməni" olmali deyil ki? Məsələn, Xanlar Səfərliyevin şərəfinə, xatirəsinə hörmət eləməti olaraq sovet dövründə Xanlar adlı bölgə, kənd adları olub. İndi o, kommunist olduğu üçün adını daşıyan kədən adı dəyişməlidir? Bu nə yanaşmadır? Burada Çəmənli sözü işlədildi. Biri mənə izah etsin ki, Çəmənli olanda nə deyişəcək? Hesab edirəm ki, bütün adları deyişmək olmaz. Bu, düzgün yanaşma sayılmamalıdır".

Fuad Poladovun son vəsiyyəti yerinə yetirildi

Uzun çəkən xəstelikdən sonra mayın 5-də vəfat edən xalq artisti, görkəmli aktyor Fuad Poladovun vəsiyyəti yerinə yetirilib.

Oxu.az xəber verir ki, aktyorun istəyi ilə qəbir daşına şəkil qoyulmayıb.

Onun qəbir daşının fotosunu tanınmış aktyor Hikmət Rəhimov facebook hesabında paylaşış.

Qeyd edək ki, xalq artistinin həyat yoldaşı Gülistan Poladova mətbuata açıqlamasında onun qəbir daşına şəkil qoydurulmayı vəsiyyət etdiyi bildirilmişdi.



"Qazprom"un Hollandiyadakı aktivlərinə həbs qoyuldu

Hollanda məhkəməsi Ukraynanın "Naftoqaz" şirkətinə 2,6 milyard dollar borcun ödənilməsi üçün Rusiyanın "Qazprom" şirkətinin Hollandiyadakı aktivlərinə həbs qoyub. Bu barədə "Naftoqaz" şirkəti məlumat yayıb.

"Naftoqaz" ötən həftə "Qazprom" və "Qazprom"un töremsə şirkətlərinin Hollandiyadakı aktivlərinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edib. "Qazprom"un 6 töremsə şirkəti məhkəmə ilə əməkdaşlıqdan imtina etdə, bu, aktivlərə həbs qoyulmasına təsir göstərməyib.

"Naftoqaz"ın yaydığı məlumatda bildirilir ki, İsvəçər məhkəməsi isə "Qazprom"un "Şimal axını" və "Şimal axını-2" kəmərlərindəki payının döndürüləsi üçün addım atır: "Naftoqaz" Stokholm Arbitraj Məhkəməsinin 30 may tarixli qərarına uyğun olaraq, Rusiyanın "Qazprom" şirkətinin aktivləri üzərində öz xeyriyə həbs qoyulması üçün sorğuların göndərilməsi proseduruna başlayıb. Rusiya tərəfi biyənəlxalq məhkəmənin qərarını tanımış, Stokholm Arbitraj Məhkəməsinin qərarını mübahisələndirmək niyyətindədir. Məhkəmənin qərarına əsasən "Qazprom" şirkətinin "Naftoqaz" a 2,56 milyard dollar borcu var".

Qeyd edək ki, Amsterdamda "Gazprom International" şirkətinin ofisi yerləşir. Bu şirkət "Qazprom"un dünya üzrə biyənəlxalq layihələrində iştirak edir.

"Qazprom"un digər struktur "Gazprom Energy" də Hollandiyada yerləşir.



Xatırladaq ki, 69 yaşında xərçəng xəstəliyində əziyyət dünyasını dəyişən Poladov

xərçəng xəstəliyində əziyyət çekirdi.



Hüquqşunas Emin Aslan 30 sutka həbs edilib

Hüquqşunas Emin Aslan həbs edilib. Vəkil Elçin Sadıqov APA-ya bildirib ki, Emin Aslan İnzibati Xətələr Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati həbs cəzasına məhkum edilib.

Göycəy çayı üzərində alternativ körpünün inşası müvəqqəti təxirə salınıb

Üç gün önce güclü sel nöticəsində Göycəy çayı üzərində dağlaşan yararsız halda düşən avtomobil körpüsünün bərpasına başlanılıb. APA-in yerli bürösünün xəbərindən, iki gündür, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və "Körpübinatikinti" ASC-nin tikinti briqadası və ağır texnikaları dağlanan körpünün bərpası işləri aparır.

Hazırda körpü dayağı üçün diametri 1000 sm olan dəmir bərələr torpağa basdırılır, çayda suyun kənardan mərkəzə tərəf yönəldilməsi üçün istiqamətləndirici beton bənd inşa edilir. Məlumatda göhrə, körpünün bərpası işləri bir neçə ay davam edəcək.

Bununla belə, iki gün önce Göycəy çayı üzərində müvəqqəti olaraq alternativ körpünün inşasına başlanılıcağı və bir həftə ərzində Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətinin bərpə ediləcəyi bəyan edilsə də hazırda bu istiqamətdə iş apalırmır.

Mütəxəssislər bunu çayda suyun səviyyəsinin düşməməsi, eləcə də hazırlıda ağır texnikaların dağlanan körpünün bərpası ilə əlaqələndiriblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflə bildirib ki, çayda suyun səviyyəsi azalmadıqdan alternativ körpünün inşası müvəqqəti təxirə salınıb: "Müvəqqəti yol üçün borular qoyulmalı və boruların üstündən də yol çəkilmeli id. Çayda suyun səviyyəsi azaldığı təqdirdə bu işlər həyata keçiriləcək. Hazırda suyun səviyyəsi çox olduğundan əməkdaşlarımız işləyə bilmir. Paralel olaraq körpünün bərpası istiqamətdən iş gedir. Amma çayda suyun səviyyəsinin çox olması bu işləri də lengidir".

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

Silahlı müqavimət göstərən sərhəd pozucusu məhv edildi

Iyünün 4-də saat 21:40 rəsədərində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazi-sindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağı cəhd göstərməsi müəyyən edilib.

Qusar Rayon Prokurorluğunundan virtualaz.org-a verilən məlumatda göhrə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-ci il təvəllüdü Zeynalov Vadim Mərdanoviç hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd "Makarov" tipli təpança aşkar olunaraq maddi sübut kimi götürülib.

Faktla bağlı Qusar Rayon Prokurorlığında araşdırma aparılır.

Mayda Azərbaycanda infliyasiya olmayıb?

Zəfərli 018-ci ilin aprel ayında Azərbaycanda qeydə alınmış 0,2% səviyyəsində deflyasiya qarşılık mayaında infliyasiya qeydə alınmayıb.

Bu barədə "Interfaks-Azərbaycan"ın Dövlət Statistika Komitəsindən məlumat verilib.

"2018-ci ilin may ayında Azərbaycanda infliyasiya sıfır səviyyəsində olub. Ərzaq məhsullarının qiymətləri 1,3% ucuzlaşdır, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,6% bahalaşır, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb", - deyə məlumatda bildirilir.

2018-ci ilin may ayının sonuna istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,2% (2018-ci ilin aprel ayının sonuna 3,5%), o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2%, qeyri-ərzaq mallarının qiymətləri 3,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% bahalaşır.

Ermənistən Baş Qərargah rəisi Qarabağa gəlib

Ermənistən Baş Qərargah rəisi Artak Davtyan dünən işgəl altında olan Qarabağa gəlib.

Virtualaz.org erməni KİV-ə istinadən bildirib ki, qondarma rejimin "lideri" Bako Saakyan Artak Davtyanla görüşüb. Saakyan Davtyanı məsul vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib və ona məhsuldar iş arzuayıb.

Separatçı rejimin hərbi birləşmələrinin komandiri Levon Mnatsakanyanla görüşən Davtyan cəbhə xəttində yerləşən mövqelərdən birinə baş da çekiib.

1993

-cü ilin 4 iyu-nun-da Əbülfəz Elçibey hakimiyyətin qarşı hərbi qiyam qaldırmış Surət Hüseynov və ona bu işdə dəstək veren şəxslər hakimiyyəti devirməyə nail olsalar da, az müddət sonra əksəriyyəti həyatları, azadlıqları bahasına cəzalarını aldılar.

Qiyama rəhbərlik edən Surət Hüseynov çevrilişdən sonra qısa müddətə baş nazir oldu. Cəmi 15 gün bu vəzifədə qaldı. Heydər Əliyev tərəfindən vəzifəsindən uzaqlaşdırıldı və həbs edildi. 10 ilik həbs həyatı yaşamağa məhkum oldu. Özü və yaxınları mənəvi işğalərə məruz qaldı. Əmlakı talan edildi.

2004-cü ilde həbsdən azad edildikdən sonrakı fəaliyyətinə nəzər yetirsek, 1993-cü ildəki Surət Hüseynovdan əsər-əlamət qalmayıb. Siyasetdən və hərbiyədən uzaqda dayanıb sakit şəkildə biznesle meşğuldur. Bir zamanlar ona milli qəhrəman adını vermiş Əbülfəz Elçibey hakimiyyətinə meydan oxuyan bu şəxs indi siyaset sözünü belə dili gətirməkdən çəkinir. Son illərdə cəmi bir dəfə media orqanlarından birinə müsahibə verib ki, həmin müsahibədə yalnız keçmişdən danışır. Bu gün siyasetə baş qoşmadığını deyib, enerji və maliyyə biznesi ilə məşğul olduğunu bildirib. Surət Hüseynovun Azərbaycandan daha çox Türkiyədə yaşadığı haqda məlumatlar var. Azərbaycan cəmiyyətində daha çox manfi obrazı ilə xatırlanır və tənqid edilir.

Rəhim Qaziyev 1994-cü ilde həbs edilərək ölüm cəzasına məhkum edildi. Sonradan ölüm cəzası ömürlük cəza ilə evez olundu. 10 il həbsdə saxlandıdan sonra azad edildi. Yəqin ki, ölümünü gözlədiyi



Surət Hüseynov: itirilmis qəhrəmanlıq və...

Əməlləri və taleləri bir-birinə çox bənzəyənlərin sonrakı taleləri



Rəhim Qaziyev



Tahir Əliyev

gündərə həyatının ən böyük səhvinin nə olduğunu dəqiqləşdirməyə vaxtı çox olub. Ötən il qısa mü-

dətə həbs edildi. Hazırda ara-sıra mətbuataya müsahibələr verir. İbadətlə məşğul olduğunu bildirir.

Müzəamil Abdullayev qiyam-

madı, kənardə qoyuldu. Sonradan ona deputatlığı da çox gördülər. Hətta bir neçə dəfə 1998-ci il-

bırı idi. Qiyamdan sonra təxminən bir il Gömrük Komitəsinə rəhbərliyinə şərait yaradılsa da, bu vəzifəni ona çox gördülər. Vəzifədə çıxarıldı, həbs edildi. Bir müddət sonra azad edildikdən sonra ele o vaxtdan siyasetə sanki tövbe deyib. Bakıda yaşayır.

Bu siyahını Surət Hüseynovun yaxın silahdaşları olmuş komandirlərin (onların bir çoxu sonradan güllələndi, bəziləri həbsdə dünyasını dəyişdi) və qiyama siyasi dəstək veren digər şəxslərin hesabına uzatmaq olar. Lakin ehətiyac duymadıq. Çünkü onları ekシリyətinin qiyamdan sonrakı taleləri bir-birinə çox bənzəyir.

□ **Etibar SEYİDAĞA,**
"Yeni Müsavat"

"Amnistiya aktı" gələn həftə qəbul edilə bilər-mühüm gəlişmələr



Fəzail Ağamalı: "Əks fikirdə olanlar belə onun əleyhinə getməyəcəklər"
Novella Cəfəroğlu: "O insanlar başa düşmürələr ki..."

28

May-Respublika Günü ilə bağlı verilən əfv sərəncamından sonra amnistiya məsəlesi daha da aktuallaşıb. Doğrudur, əfvdən sonra amnistiyam qəbuluna hələ ki ehtiyacın olmadığı barədə fikirlər çoxluq təşkil edir. Lakin parlament "Amnistiya aktı"nı qəbul edərsə, bunun müsbət tərəflərinin daha çox olacağı bildirilir.

Məlumat üçün bildirək ki, ombudsman Elmira Süleymanova mayın ortalarında amnistiya təşəbbüsü ilə Milli Məclisə müräciət edib. Mayın 31-də parlament tətilə çoxsa da, iyunun 12-də qanunverici organın növbədən keñən plenar iclası çağırılıb. Bu iclasda gündəliyə salınacaq məsələlərdən birinin "Amnistiya aktı" ilə bağlı olacağı deyilir. Düzdür, iclasın gündəliyi hələ ki açıqlanmayıb. Lakin 15 iyun-Qurtuluş Günü ilə eləqədar aktın qəbulu gözlənilir. Artıq əfvdən sonra am-

nistiyaya ehtiyacın olmadığını di- lə getirən deputatlar da gündəliyə belə bir məsələnin salınacağı təqdirdə lehine olacağının bildirilir. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı amnistiya məsələsini ayın 12-də Milli Məclisin plenar iclasına almağı bildirdi: "Belə bir məlumat mətbuatdan oxumuşam ki, Elmira xanım bu təşəbbüsələ çıxış edib. Bunun nə dərəcədə doğru olub-olmadığı barədə rəsmi məlumatım yoxdur. Bu günlərdə yə-



lik həbsdən sonra azad edildi. Onu ictimaiyyət həbsxanadan xərəkədə çıxmazı ilə xatırlayır. Hazırda harada olduğu, nə işlə məşğul olduğu bəlli deyil.

Əli Əmərova - 4 iyun qiyam ona iki illik baş prokuror olmaq sevincini bəxş etse də, bu sevinci 1995-ci ilə qədər sürdü. Kabinetində döyüllü təhqir edildi. Sonra işdən çıxarıldı. Hazırda Bakıda yaşasa da, bir zamanki aktivliyindən əsər-əlamət qalmayıb. İşsizdir.

AMİP-ci deputat Şadman Hüseynov da qiyamın ən parlaq siyasi dəstəkçilərindən biri idi. Lakin bu hərəkətinin görə bir günlüyü də olsun vəzifəyə təyin olun-

de etiraz aksiyalarında polislər tərəfindən döyüldü, başından xəsəret aldı.

Nemət Pənahlı qiyamdan sonra qısa müddətə Prezident Aparatında yüksək vəzifəyə getirilsə də vəzifə ömrü az oldu. Ona da çıxış etdi. 2011-ci ilde həbs edildi və həyatının 5 ilini dəmir barmaqlılar arasında keçirəməli oldu. Hazırda aktiv siyasi fəaliyyətlə məşğul olduğu hiss edilmir. Bir ara su satmaqla məşğul olduğu deyilirdi. Sonradan ona bu kiçik biznesini də davam etdirməyə imkan verilmədiyə belli oldu. İşləmər.

Tahir Əliyev də qiyamın parlamentdə siyasi dəstəkçilərindən

lərse, mənəcə, həmkarlarım mənfi mövqə sergiləməyəcəklər".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu fərqli düşünür. O hesab edir ki, hazırda "Amnistiya aktı"nın qəbuluna böyük ehtiyac var: "Amnistiya ne qədər tez olarsa, bir o qədər yaxşıdır. Çünkü bu qərərlər siyahılarımız tam olaraq boşalar. Amnistiyaya elə maddələr salmalıdır ki, siyasi məhbuslar da çıxınlar. Ümid edirəm ki, bu olacaq. Amnistiyanın olmasına ehtiyac yoxdur deyənlərə gelincə, o insanlar başa düşmürələr ki, Azərbaycanda ne qədər amnistiya, əvvəl çox olarsa, daha çox insan azadlığına, ailəsinə qovuşar. Özü də bilsər ki, Azərbaycanda məhkəmələr düzgün qərar çıxarırlar. Burun üçün amnistiya, əvvəl hər zaman olmalıdır".

Qeyd edək ki, konstitusiya ilə əfv fermanının veriləsi prezidentin, amnistiya haqqında qərar qəbul edilməsi isə parlamentin selahiyətindədir. Sonuncu "Amnistiya aktı" haqqında qərar 2016-ci ilde verilib. Həmin qərar 10 min məhbusu əhatə edib.

□ **Cavansir ABBASLI,**
"Yeni Müsavat"

Azərbaycan paytaxtında böyük şəhər bələdiyyəsi yaradılır. Bakı Şəhər İcra Hakimiyətinin başçısı postuna təyinatın baş verməməsi də bununla bağlıdır.

"Yeni Müsavat"a verilən məlumatə görə, Bakı məriyasi na geniş səlahiyyətlərin verilməsi planlaşdırılır. Belə ki, digər bələdiyyələrdən fərqli olaraq, bu ilin payızında formalasdırılacağı nəzərdə tutulan böyük paytaxt bələdiyyəsi şəhər təsərrüfatının idarə olunması sahəsində əsas qurum funksiyası daşıyacaq. Bakıda tikintilər icazələrin verilməsi, ərazilərin ayrılmazı, yaşıllaşdırma, abadlıq işləri bilavasitə bələdiyyənin səlahiyyətində olacaq. Bununla da paytaxtda tikinti sahəsində mövcud olan korrupsiya hallarının qarşısının alınması nəzərdə tutulur.

Verilən məlumatə görə, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanır. Dəyişikliklərin Milli Məclisin payız sessiyası başlayan kimi qəbul olunması və ilin sonundakən seçkilərin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, "Yeni Müsavat" bununla bağlı prezident seçkilərindən əvvəl məlumat yarmışdı. Həmin məlumatda qeyd olunurdu ki, aprel ayında keçiriləcək prezident seçkilərindən sonra Azərbaycanda bir sıra istiqamətlərdə müüm adımların atılacağı gözlənilir. Bu addımlardan biri isə Bakı şəhərində vahid bələdiyyə institutunun yaradılması olacaq.

Onu da qeyd edək ki, Azərbaycan 2001-ci ilə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi. O vaxtdan bəri dəfələrlə bu məsələ gündəmə gətirilsə də, hələlik müsbət sonluqla nəticələnməyib. Bələdiyyeler Bakının 11 rayonu üzrə ayrıraqda yaradılıb.

Bələdiyyə yerli özünüidarəetmə forması olduğundan, bunun əsasında sosial, səhiyyə,

Bakının idarəetməsində yenilik- şəhər bələdiyyəsi yaradılır

Bununla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır; **Zahid Oruc:** "Çoxsaylı mənbələr var ki, onlardan daxil olmalar hesabına Bakının bütün problemlərini həll etmək mümkün olardı"



təhsil məsələləri, abadlıq işləri, həm də həmin ərazidə yaşayış insanların həyat şəraitinin yaxşılaşdırılması dayanır. Buna görə də Avropa Şurası Yerli və Regional Hakimiyətlər Konqresi yerli özünü-idarəetməyle bağlı 2003 və 2007-ci illərdə üzv ölkələrə verdiyi tövsiyələrdə vətəndaşların qərəbələr prosesində iştirakının təmin edilməsini təklif edir.

Hazırda Bakı şəhərində icra hakimiyətinin mülkiyyətində olan əmlakın icarəsindən alınan vergiler, avtomobil dayanacaqlarına görə ödənişlər, bə-

zi növ reklam ödənişləri, icra hakimiyətinə daxil olan ayri-ayrı müəssisələrin təsərrüfat hesablı gəlirindən ayırmalar, hüquq və fiziki şəxslərin könülüyü yardım və ianələri Bakı Şəhər İcra Hakimiyətinin büdcəsinə toplanır. Bu qurumun ictimai hesabatlılığı çox cüzi səviyyədədir. Belə ki, Bakı Şəhər İcra Hakimiyətinin büdcəsinin bütün gəlir və xərcləri bərədə en adı məlumatları belə əldə etmək mümkün deyil.

Bakı şəhərinin idarəetməsi seçkili olmadığı üçün maliyyə muxtarıyyəti yoxdur, kənardan

investisiya, qrantlar cəlb edə bilmir. Bütün bunlar Bakıda vəhid və geniş səlahiyyətləri olan bələdiyyə institutunun formalasdırılmasını zəruri edir.

Milli Məclisin üzvü Zahid Oruc deyir ki, Azərbaycanda bələdiyyələr yaradılınca bu qurumlara inam güclü idi: "Azərbaycan yerli özünüidarəetmə sistemini yaratdı, bununla bağlı Avropa Xartiyasına da qoşuldu. İlk vaxtlar bələdiyyə sistemine maraq vardi, insanlar aktiv şəkildə seçkilərə qatılırlılar. Lakin sonrakı dövrde məlum oldu ki, səlahiyyətlərin bölgələrde qeyri-müəyyən vəziyyətdə qalıb.

güsənű aparmaq, idarəetməni iki qüvvənin sərençamında, - məsələn, Türkiyədəki valilik və bələdiyyə, Avropadakı prefektura və bələdiyyə kimi, - saxlamaq elə da asan məsələ deyil. Yeri gəlmışken, postsovət ölkələrinin əksəriyyətində bu məsələ problem kimi qalmadı davam edir. İkinci məsələ budur ki, bizim kimi ölkələrdə bələdiyyələr siyasi hakimiyət məsələsini həll etmir. Amma məsələn, Türkiyədə bələdiyyə seçkilərində uğur qazanan siyasi təşkilat gələcəkdə parlamenti, hökuməti formalasdırmaq sahəsində böyük üstünlük əldə etmiş olur. Bize isə siyasi hakimiyət məsələsini həll etmədiyinə görə bələdiyyələrə maraq xeyli azaldı. Həm də bölgələrdə artıq şəkildə icra hakimiyəti orqanları hər hansı səlahiyyətləri onlara güzəştə getmədilər. Bu halda vətəndaş daha güclünün tərəfinə keçdi. İndi nəinki təsərrüfat problemlərini, bütövlükde idarəciliyi bələdiyyələrin üzərinə qoymaq məsələlərində xeyli şübhələr yaranıb".

Bakı şəhərinə gəlincə, deputatın sözlərinə görə, paytaxtın abadlaşması üçün son illərdə böyük işlər görüllüb: "Lakin Bakının ətraf ərazilərində, ucqarlıarda vəziyyətin ürəkaçan olduğunu söyləyə bilərik. Sovet dövründə Bakı həm də iqtisadi mərkəz rolunu

oynayıb, böyük müəssisələr burada yaradılıb. İndi onların kənarlara, regionlara köçürülməsi siyaseti yürüdülür".

Z.Orucun sözlərinə görə, BŞİH-ə qarşı mənfi münasibətin yaranmasında Hacıbala Abutalibov idarəetməsinin də rolü olub: "Brüsseldən Ankaraya, İstanbula qədər böyük şəhərlərin nə qədər geniş bütçələri var. Şəhərlərin bütün problemlərini öz bütçələri hesabına necə də uğurla həll edirlər. Azərbaycanda isə hər məsələdə gözəl dikişlər mərkəzi bütçəye. Reklamdan tутмұ, şəhər nəqliyyatının fealiyyətinə qədər çoxsaylı mənbələr var ki, onlardan daxil olmalar hesabına Bakının bütün problemlərini həll etmək mümkün olardı. Bu zaman bütçə vesaitlərini gözleməyə ehtiyac qalmazdı. Çoxlu idarələr, müəssisələr tanıyalıram ki, mühüm bir hissəsi özəl-lesdirilməliydi. Amma hələ də pul tələsi kimi qara dövriyyənin içərisində saxlanılır, hansısa vesaitlər də bu xələ silinir".

Deputatın fikrincə, bələdiyyə orqanlarının gücləndirməsinə ehtiyac var: "Amma icra hakimiyəti orqanları hələ ki dövletin əsas siyasetini yürüdən qurular, siyasi təsisatlardır. Bu baxımdan, iki sistemin ikisini də inkişaf etdirilməsi lazımdır"

□ **Dünya SAKIT, "Yeni Müsavat"**

Bayıl yamacında son durum - nəmisişlik, natəmizlik...

Sürüşmə zonasında insanlar hələ də qeyri-müəyyən vəziyyətdə qalıb

Son zamanlar ölkədə havannın qeyri-sabit keçməsi bölgələrdə bir səra təbii fəlakətlərin baş vermesinə səbəb olub. Bəs Bakıda Bayıl yamacında vəziyyət necədir? Öncə məlumat üçün qeyd edək ki, mayın 15-də saat 20:00 radələrində Səbəylə rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş vermişdi və bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalmışdı. Sürüşmə nəticəsində həmçinin oraziyə yaxın yerləşən, sovet dövründə inşa olunan çoxmərtəbəli binaya da zərər dəymişdi.

Sakinlər "Yeni Müsavat" a bildiriblər ki, hazırda ərazidə vəziyyət stabilidir. Kommunal xidmətlərin verilişində isə heç bir problem yoxdur. **Xəqani adlı sakin aşağıdakıları söylədi:** "Sürüşmə hadisəsindən sonra ərazidə kommunal xidmətlərin verilişi dayandırılmışdır. Lakin sonradan bu, bərpa olundu. Həzirdə da sürüşmə zonasında yaşıyan sakinlərin bəziləri evlərini tərk ediblər. Ancaq digər sakinlər yenə də ərazidə yaşamağa davam edirlər. Burada vəziyyət hər kəsa bəlliidir. Sürüşmədən başqa həm də nəmisişlik, natəmizlik var".

Bayılın son durumla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov "Yeni Müsavat" a bildirib



ki, onlar "Teleqüllə" ətrafindakı vəziyyətlə bağlı apardıqları tədqiqat işlərini yekunlaşdırıblar: "Bayılın vəziyyət hazırlıda stabilidir. Biz də "Teleqüllə" ətra-

dında çöl işlərini başa çatdırımızı. Artıq bu həftə ərzində nəticələri nəzəriyə təqdim edəcəyik. Orada, bildiğiniz kimi, 106 evin sakinləri ərazidən köçürüllər.

Biz də onu araşdırırdıq ki, gələcəkdə proses hansı səviyyədə inkişaf edə bilər. Yeni əhalisi ərazidə qalsın, yoxsa qalmassis. Bu istiqamət üzrə dövlət tərəfindən

tapşırıqlar verildi və biz də geoloji işlər apardıq. İşləri demək olar ki, artıq başa çatdırımızı. Bu günlərdə ərazi üzrə xəritələri de çıxarıcağıq. Bu, rəya verilecek. Rəyden sonra biz onu Elmi şurada müdafiə edəcəyik, sonra Nazirlər Kabinetinə ötürürləcək".

Mütəxəssis bildirib ki, Buxta ərazisində də işlər görülməkdədir:

"Bizim əməkdaşlarımız orada da müşahidələr aparırlar. Elə bir dəyişiklik yoxdur. Ərazidə sovet dövründə tikilən 16 mərtəbəli bina da var. Onun yanında yarımcı bina da var. Bu tikilinin tökmə torpağın üzərində tikilən və 16 mərtəbəli binaya bitişik tumbası var. Həmin tumbanın altında çökme prosesi baş verir. Ona görə də çatlar yaranıb. Ancaq binanın özündə isə heç bir çat yaranmayıb. Hazırda da orada stabil-gərgin vəziyyət davam edir. Bayılın özü sürüşmə sahəsidir. Yağışların yağması isə ərazidə sürüşmeni bir qədər də sürətləndirir. Bu da sürüşməyə təkan verən bir amildir. Lakin əsas olan insan amilidir. Yamacların kəsilməsi, tikintilərin aparılması, suyun axıdılması sürüşməyə səbəb olur".

□ **Əli RAIS, "Yeni Müsavat"**

Ötən həftə tanınmış rusiyalı telejurnalıst və analistik, Dağlıq Qarabağ məsələsində obyektivliyi ilə seçilən Maksim Şevçenko maraqlı bir açıqlama verdi. Analistik Suriyanın Abxaziya və Cənubi Osetiyadakı separatçı qurumların "müstəqilliyyini" təmmasını bilavasitə Rusiya XİN-də köks salmış erməni lobbisinin üzərinə qoydu, özfealiyyət olduğunu dedi. Bu işin başında Rusiyadakı ermənilərin "boz kardinali" sayılan xarici işlər naziri Sergey Lavrovun dayandığını xüsusi vurguladı.

Onun qənaətince, həmin lobi Rusiya ilə Gürcüstan arasında hər hansı yaxınlaşmada maraqlı deyil və bu yolla regionda Ermənistanın Kremləndə ötrü əvəzedilməz rolunu saxlamağa çalışır. Əvəzolunmaz Ermənistana isə Moskvani şantaj eləmək daha asandır. Bundan əlavə, iki separatçı qurumun qəfildən Suriya tərəfindən tanınması nə vaxtsa eyni avantüranın Dağlıq Qarabağdakı separatçı rejime münasiibədə də istifadə oluna biləcəyi riski yaradır. Başqa sözə, Rusiya XİN-dəki məlum qruplaşma bu yəndə də Kremlin siyasi iradesi ziddinə hansısa addımlar ata bilər...

Bu günlərdə isə məlum oldu ki, Moskvada jurnalistlər üçün ənənəvi brifinqdə "Trend" in əməkdaşının Rusiya XİN katibinə erməni baş nazir Nikol Paşinyanla bağlı verdiyi sualın cavabı nazirliyin sayında yerləşdirilmiş stenogramda tam təhrif edilib: Paşinyanın ünvanına səslənmış tənqid fikir azerbaycanlı jurnalının adına "yazılıb". Çünkü cavab erməni məraqlarına uyğun deyildi.

Azerbaycan tərəfi bu biabırçı hərəkətə artıq XİN seviyyəsində sərt reaksiya verib. Qarşı tərəfdən isə hələ də adekvat və mətiqli cavab yoxdur. Nə söyləsinlər? Mətbuat konfransının videosu durur, stenogramdur. Əlbəttə ki, "yuxarıdan" - nazirliyin rəhbərliyindən göstəriş olmasayı, belə bir Gebbelssayağı erməni yanına gedilməzdi.

Bütün bu işlərin başında isə Rusyanın erməni kökənlərə baş diplomati Sergey Lavrovun (Klantarov) durduguşa şübhə yoxdur. "Yeni Müsavat" xatırladır ki, hələ ötən ilin



Kremlinin ideoloqu kartı açıldı aradı qatan "boz kardinal"

Bakı-Moskva əlaqələri əleyhinə "saltı daşlar"ı düzənlərin Rusiya XİN-də köks salmış erməni lobbisi olmasına dair iddialar doğrulur

yayında prezident İlham Əliyev S. Lavrovun təzədən xarici işlər naziri təyin edilməsi ilə bir az da möhkəmlədiyər.

Məsələyə Rusiyadan digər bir politoloji baxış da diqqət çəkir.

"Əlbəttə, Rusiya böyük ölkədir. Lakin siyasi və geosiyası strategiya sona qədər müəyyənleşdirilməyib. Xarici İşlər Nazirliyində və digər qurumlarda fikir

ayrlılıqları mövcuddur. Buna misal kimi, elitada Avrasiya meylli şəxslərə Qərb meylli şəxslərin qarşısızmasını göstərmək olar".

"Yeni Müsavat"ın məlumatına görə, bu sözləri virtuallaz.org-a müsahibəsində rusiyalı tanınmış politoloq, avrasiyatçı, Kremlin ideoloqlarından sayılan Aleksandr Duqin Rusiya XİN rəsmisinin Paşinyanın Qa-

ki, öz xəttini yeridə bilsin. Bir daha təkrarlayıram ki, Rusiyada güclü erməni lobbisi var, Azərbaycanının isə yoxdur", - ekspert bildirir.

Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində gözəltılərə bağlı isə Duqin bunu deyib: "Yaranmış veziyətdə Azerbaycanın, Rusyanın və Ermənistanın yeni rəhbərliyinin nə

həmin qruplaşma Paşinyanla Putin arasında bir növ "bufer" rol oynamışdır, Moskvadan İrvana qəzəbini yumşaltmağa səy edəcək. Paralel suretdə yenidən dönemde Rusiya üçün Azərbaycanın artan geosiyası önəmini nəzərə alıb, Bakı-Moskva əlaqələrinə qarşı yeni "saltı daşlar" düzəcək...

□ "Yeni Müsavat"ın analitik xidməti

Cənubi Qafqazı kim silkələyir?

Nəzakət Məmmədova: "Heç bir ölkə Azərbaycanda dövlət çevrilişi edə bilməz"

S on iki ayda Cənubi Qafqazda çox ciddi proseslər cərəyan edir. Ermənistanda inqilab baş verdi, Gürcüstan isə son günlərdə baş verən aksiyalarla inqilabi döyişikliklərə doğru gedir. Hər iki Qafqaz ölkəsində baş verən bu hadisələr çoxsaylı müzakirələr doğurub.

Belə iddialar var ki, proseslər Amerika və Avropa ölkələri tərəfindən təşkil olunur. Səbəb kimi də Ermənistanın Rusyanın himayəsində olması və Avropanın yolu getmesinə baxmayaq, Gürcüstanın rəhbərlik edən iqtidarı rus-meylli olmasına göstərilir. Azerbaycanın bu proseslərdən tam kənar da qalması ilə bağlı da müxtəlif mövqelər var. Rəsmi Bakının bəllənsli siyaset yürütməsi neticəsində ölkə daxilində Ermənistan və Gürcüstanda yaşanan hadisələrə bənzər proseslərin baş vermədiyi deyilir. Eyni zamanda hər iki ölkənin müxalifəti ilə müqayisədə Azerbaycan müxalifətinin iqtidar dan zəif olmasının burada əsas olnadığı vurğulanır.

Bu fikirlərə baxmayaraq, hər kəsde belə bir sual yaranıb, Gür-

çistan və Ermənistandakı hadisələr Azərbaycana da təsir edə bilərmi?

Politoloq Nəzakət Məmmədova hesab edir ki, Cənubi Qafqazda bütün güclər aktiv rol oynayır: "Rusiya ambisiyalı lideri, keçmiş çekist Putinin həkimiyətə gəlməsindən sonra SSRİ-nin qüdrətini bərpə etmək üçün global siyaset yarımayaq. Rusyanın adı ən müxtəlif beynəlxalq qalmaqallarda hallanır. Amerikada seçkilərə müdaxilədən tutmuş, Suriyadakı mühəribəyədək onun iştirakı var. Rusyanın "hibrid mühəribəsi" apardığı deyilir. Bu, hərbi və qeyri-hərbi üsulların sintezidir. Burada enerji asılılığı olan ölkələrə təzyiq, bəzi keçmiş sovet respublikaları ilə faktiki mühəribə, onların ərazilə-



daşımıqla göstərir. Son günlər Naxçıvanda baş verdiyi deyilən hadisələr də bununla bağlı ola bilər. Naxçıvanın çox mühüm strateji ərazidir və burada baş verənlər Türkiye, İran və Rusiyaya mesajdır".

Xanım politoloq onu da bildirdi ki, Ermənistanda və Gürcüstanda baş verənlər ilk növbədə Qərb tərəfindən Rusiyaya, eyni zamanda İran və Türkiyəye qarşı yönəlib. Çünkü hər üç ölkə ilə hazırlı Qərb arasında qarşiduruma kəskin karakter alıb. ABŞ bu ölkələrin onun Suriya planının pozmasının revansını, mühəribə təhdidi onlara bilavasitə sərhədini qarşidurmaya səbəb ola bilər.

Rusyanın isə hazırda bir neçə cəbhədə mühəribə aparmaq potensialı zəifləyib. Doğrudur, Rusiya bu proseslərə hətta hərbi müdaxile də edə bilər və müəyyən həddə qədər qələbə də qazana bilər. Lakin sonunda məglubiyət qəçiləməzdir. Suriyada Rusyanın qələbəsinə elan etməsindən sonra onun hərbi bazalarına hücumlar, terror aktları məlumdur. Odur ki, Rusiya postsovet ölkələrindəki hadisələrə birbaşa hərbi müdaxilədən daha çox, "asimetrik mühəribə", "boz sahədə mühəribə" deyilən vasitələrə qoşulub. Rusyanın hadisələrə birbaşa müdaxilə etməsini bir neçə səbəbi var: əvvələ, birbaşa hərbi əməlyatlıarda iştirak etmək-2008-ə-Gürcüstanla mühəribə, Krim ilhäq olunması, Ukraynada separatçı bölgələrə dəstək verilməsi onun beynəlxalq nüfuzuna ciddi zərər vurdu. Rusiya növbəti bele addımlarla özünü daha da gözden salmaq istəməz. Diger tərəfdən, hazırlı sanksiyalar, beynəlxalq təzyiqlər və s. onun potensialını müsyənətərəfədə zəifləməsi deyildi. Ermənistandakı hadisələrə bilavasitə müdaxile onu daha da zəifləməsinə səbəb olur. Ən əsası isə Rusyanın ərazisində dəhşətli terror mühəribəsi başlaya bilər. Doğrusu, Rusiya-

nin xüsusi cənub xidmət orqanları dünyada ən güclər sırasındadır. Lakin Mossad da ən güclüdür, Həmasin və Hizbullahın hückmələrinin qarşısını ala bilirmi? Biz birtərəfl qaydada Rusyanı ittiham edə bilmərik. Qərb və Rusya hər ikisi dünyadan bir çox bölgələrdə geosiyası üstünlük sahibi aparırlar və bizim olduğumuz Cənubi Qafqaz bölgəsi de bunun bir parçasıdır. Onlar bir-birinə qarşı ideoloji, hərbi, kəşfiyyat, enerji, maliyyə mühəribələri aparırlar. Ölkəmizə gəlincə, Azerbaycanı qarşıdırmaq istəyən qüvvələr həmişə olub və indi də var. Lakin Azerbaycan digər respublikalarla müqayisədə daha çox möhkəmdir. Siyasi sabitlik burada dəhşətli, balanslı siyaset yürüdür ki, bu da onun manevr imkanlarını artırır. Azerbaycan konkret olaraq bir güc mərkəzi ilə işləmir, öz milli maraqlarına uyğun olaraq onların bir çoxu ilə əməkdaşlıq edir. Bu hadisələrin ölkəmizdə tekrarlanacağını inandırıcı hesab etmirəm. Həc bir ölkə Azerbaycanda dövlət çevrilişi edə bilməz. Bunun üçün həm daxili şərtlər baxımdan zəmin yoxdur, həm də xarici qüvvələrin bu istəyi əvvəller dəfələrlə iflasa uğrayıb".

□ **Cavansir ABBASLI,**
"Yeni Müsavat"

Xalq yazarı, kine-matoqraf Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz triosu" filmi ətrafında gedən müzakirələr bu gün də davam etdirilir. Dağılıq Qarabağ münaqişəsi barədə daha çox erməni mövqeyini ifadə edən, azərbaycanlıların vəhi, qəddar, qorxaq obrazında təqdim edilən filme görə bir çox millət vəkiləri, ziyanlılar, Qarabağ döyüşürənini temsil edən ictimaiyyət nümayəndələri, kino və incəsənət xadimləri Rüstəm İbrahimbəyova verilmiş bütün titul və adaların geri alınması üçün ölkə rəhbərliyinə müraciət edib.

Müraciətlərdə qeyd olunur ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqının iradəsinə, milli dəyərlərə, dövlətçiliyə qarşı düşmən münasibəti nümayiş etdirir. Bu mövqə onun sovet dövründən üzü bəri kinosenarilərinin çoxunda özünü bürüze verir, son zamanlar isə daha da qabarıq şəkil alıb.

Azərbaycanın tanınmış bir çox kino xadimləri "Qafqaz triosu" ile bağlı artıq Gürcüstan rəhbərliyinə de müraciət edib. Bu barədə tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov "Yeni Müsavat" a açıqlamasında bildirmişdi.

Ötən gün musavat.com-a daxil olan məlumatə görə, ziyanlılar, QHT nümayəndələri və s. Rüstəm İbrahimbəyovun titullarının alınması ilə bağlı məhkəmə müraciət etməye hazırlaşır. Xatırladaq ki,



Rüstəm İbrahimbəyov Azərbaycanın Xalq yazarı adına layiq görülüb, "Şöhrət" ordeni ilə təltif olunub. Bəs titul və adların geri alınması ilə bağlı məhkəmə prosesi necə aparılır və yaxud necə olmalıdır?

Hüquqşunas Əsabəli Mustafayev məsələ ilə bağlı "Yeni Müsavat" a danışır:

"Adətən şəxsin hərəkətərində cinayət əməli olanda bu zaman aldığı ad və titullar geri alınır. Əgər bir qrup şəxs şəxsin titul və adının elindən alınması ilə bağlı məhkəmə edərsə və ad, titullar prezident fermanı ilə şəxse verilibsə, yalnız hökumət bu barədə qərar vere bilər. İnanıram ki, məhkəmə belə bir qərar versin. Çünkü sübut etmek lazımdır ki, həmi şəxsin əməlinde cinayət əməli var, ittihəm elan olun-

malıdır və sairə. Bir daha qeyd edirəm, bu ad əgər hökumət tərəfindən verilibsə, ad və titulları da şəxsin əlin-dən yalnız hökumət ala bilər".

Məlum olduğu kimi, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Maraqlıdır, əgər kinematoqrafın elindən ad və titullar geri alınarsa, Rusiya bu məsələlərə hər hansı bir formada reaksiya vere bilərmi?

Politoloq Qabil Hüseynli sualımızı bu cür cavablandırırdı: "Rüstəm İbrahimbəyovun bu filmi və ümumiyyətlə, onun son 15-20 ildəki fealiyyəti, fikrimcə, Rusyanın ürəyincədir. Ola bilsin ki, onun bu cür davranışlarında Rusyanın hansısi siyasi qolunun müəyyən rolü var. Çünkü İbrahimbəyov Azərbaycan xalqının ele dəyərlərinə hücum çəkib, onu gözən salmağa çalışır ki, bu, birbaşa milli ləyaqət, qürur hissi kimi müqəddəs dəyərləre bağlıdır. Ən əsası isə odur ki, İbrahimbəyovun özü Azərbaycan

xalqına nə qədər mənəvi ziyan vurdugunun fərqində deyil. Bu yaxınlarda onun hansısa internet televiziyasına verdiyi cavabları, qəzəbini izledim, onun özünü tam haqlı hesab etməsi məni xeyli dərəcədə təccübündirdi. Ən azından gözleyirdim ki, hansısa bir formada bu məsələlərin altından "sürüşüb" çıxmaga çalışacaq, müəyyən tənqid faktlarda mülayim mövqə tutacaq. Əksinə, qəzəbli, kin qusan və eyni zamanda Azərbaycan hakimiyətini və hətta Azərbaycan xalqını qızayan ağır ittihamlara rast geldim. Deməli, bu adam Azərbaycan xalqına aid olması hissini tamamilə itirib.

Məlum olduğu kimi o, sonuncu filmində Azərbaycan xalqının milli kökləri haqqda absurd bir ideya sürüb. Bundan əvvəlki filmlərində isə ermənilərin Bakıdan getməsi ilə bağlı guya Bakıda milli mədəniyyətin azalacağına, Bakı mühitinin tamamilə mehv olacağı ideyaları ilə ad çı-

xartmışdı. İndi isə onun heç olmasa azacıq da olsa vicdan əzabı çəkmək, müəyyən qədər özünə yüngül formada bəraət qazanmağa çalışmaq əvəzinə, əksinə, hücumu keçməsi, ciddi ittihamlar səsləndirməsi onu göstərir ki, Rusiya vətəndaşlığı onun sığındığı məkan deyil, onun arxasında müəyyən bir xüsusi orqanların da dayandığını istisna etmək olmaz".

Qabil Hüseynli məhkəmə yolu ilə Rüstəm İbrahimbəyovun ad və titullarının geri alınması məsələsinə də münasibət bildirib: "Bu məsələnin məhkəmə yolu ilə həll olunmasına ehtiyac duymuram. Bu məsələ hökumət tərəfindən hansısa formada həll olunmalı id. Bildiyiniz kimi, buna qədər müəyyən adamlara bu üsul tətbiq edilmişdi. Əgər məhkəmə yolu ilə adlardan məhrum edilmə məsəlesi ortaya çıxarsa, zənnimcə, tam haqlı addım olardı".

Xatırladaq ki, R. İbrahimbəyovun ssenaristi olduğu "Qafqaz üçlüyü" filminde azərbaycanlıların təhqir olunması cəmiyyətdə bir mənəli qarşılınmayıb. Ssenarı müəllifi bu filmdə xalqın milli mənafeyini ayaqlar altına alaraq erməni xalqına simpatiyasını əks etdirib, azərbaycanlıları qorxaq və qəddar insanlar kimi tanımağa çalışıb.

□ **Xalida GƏRAY, Musavat.com**

Səməd Seyidov AŞ PA-ya gedəcəkmi?

Milli Məclis iyunun 12-də nümayəndə heyətinin tərkibinə yeni şəxslər seçəcək

Xəber verildiyi kimi, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin boşalan 2 yerinə təklif olunan namizədlərin adları təsdiqlənib.

AŞPA nümayəndə heyətinin iki yeni üzvü-deputatlar Naqif Həmzəyevin və Çingiz Qənizadənin namizədliyi qəbul edilib. Onların AŞ PA-nın iyunun sonunda keçiriləcək yay sessiyasında iştirakı gözlənilir.

Qeyd edək ki, Milli Məclisin AŞ PA-dakı nümayənde heyətinin üzvləri Rövşən Rzayev Qaçqın və Məcburi Kökünlərlə İş üzrə Dövlət Komitesinin sədri, Vüsal Hüseynov isə Dövlət Migrasiya Xidmetinin rəisi vəzifələrinə təyin edilib. Bu səbəbdən onların deputatlıq manda-tına xitam verilib.

Çingiz Qənizadə və Naqif Həmzəyevin AŞ PA-dakı nümayəndə heyətinin üzvlü-yünə daxil edilməsi məsələsinə Milli Məclisin iyunun



munca qarşı 10 il, digər üzvlərə qarşı 2 il ərzində qüvvədə olacaq.

Qərarda qeyd olunur ki, AŞ PA üzvləri üçün nəzərdə tutulmuş "Davranış Qaydaları" Məcəlləsinin 25-ci bəndinə əsasən, S. Seyidovun öz işini məsuliyyətlə və dürüst şəkildə icra etmediyi, f-

dən xaric ediləcəyi gözlənilirdi. Lakin gələn məlumatlara görə, hakimiyət belə bir addımı en azından yaxın vaxtlarda atmamaq qərarındadır. Bunu Milli Məclisin sədri Oqtay Əsədovun sanksiya məsələsi ilə bağlı parlamentdə gedən müzakirələr zamanı Səməd Seyidovu tərifləməsi, haqlı çıxarması və Seyidova "Səməd, na-rahat olma. Sən daha da möhkəm, daha da mübariz ol" deyə dəstək verməsi dəxəber verirdi.

İyunun sonlarında AŞ PA-nın yay sessiyasına Səməd Seyidovun qatılıb-qatılmayacağına gəlince, Milli Məclisəki mənbələrdən əldə etdiyimiz məlumatə görə, Seyidov böyük ehtimalla Strasburqa gedəcək.

Onu da bildirək ki, AŞ PA-nın yay sessiyasında Serbiya üzrə həmmərəzəci

olan Səməd Seyidovu əvəz-ləyəcək şəxs seçiləcək. Bu-nu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitoring Komitesinin Azərbaycan üzrə həmmərəzəci Stefan Şennak deyib.

S.Şennak bildirib ki, AŞ PA-nın Serbiya üzrə həmmərəzəci Səməd Seyidov iki il müddətində bütün hüquqlardan məhrum edildiyindən onun yerinə yeni həmmərəzəçinin seçilməsinə ehtiyac var: "Səməd Seyidov bundan sonra vəzifəsini icra edə bilməyəcəyindən Serbiya üzrə yeni həmmərəzəçi seçməliyik".

AŞ PA-dakı nümayəndə heyətinin üzvü Fazıl Mustafa bir qədər əvvəl "Yeni Müsavat" a açıqlamasında bildirmişdi ki, Avropa Şurasının sanksiya tətbiq olunan deputatın, o cümlədən Səməd Seyidovun ümumiyyətlə nümayəndə heyətinin tərkibindən çıxarılması, başqası ilə əvəz olunması tələbini irəli sürməsi baş verə bilər.

Lakin hələ ki belə bir tə-ləb irəli sürüləməyib.

□ **Etibar SEYİDAĞA, "Yeni Müsavat"**



Amerika və Türkiyə Menbicdə anlaştı

Vaşinqtondan seçenekler öncəsi Ankaraya böyük jestin detalları

Nəhayət, gözlənilən Menbic razılaşması əldə olundu. İyunun 4-də Vaşinqtonda ABŞ və Türkiyə xarici siyaset idarələrinin rəhbərləri arasında görüş olub. Görüş və danışqlardan sonra ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, danışqlar uğurlu olub və Menbicdə təhlükəsizlik və sabitliyin temin olunması ilə bağlı “yol xəritəsi” təsdiq olunub. Eyni zamanda yayılan rəsmi açıqlamada iki tərəfin əldə olunmuş razılaşmanın icrası və bağlı xəritənin tətbiq olunması ilə bağlı qarşılıqlı olaraq öhdəlik almın.

Artıq qəbul olunmuş “yol xəritəsi”nin detalları da məlumadır. BBC-nin məlumatına görə, Çavuşoğlu hazırlıq prosesinin 10 gün davam edəcəyi və bundan sonra başlayan prosesdə YPG-nin silahlarının da əlində alınacağını bildirib. Maraqlıdır ki, artıq YPG de bəyan edib ki, yaxın zamanlarda Menbicdəki “hərbi müşavirləri” geri çağıracaq.

“Yol xəritəsi” isə 3 mərhələdən ibarətdir. Bu barədə mediya xarici işlər naziri Çavuşoğlu açıqlama verib. Nazir deyib ki, birinci mərhələn hazırlanmış mərhələsi olacaq və bu prosesdə iyul ayında amerikalı rəsmilərlə ikinci bir toplantı keçiriləcək. Ön hazırlıq mərhələsində isə 6 məsələyə aydınlıq gətiriləcək. Bunlar:

Türkiyə ordusunun bölgəyə nə zaman daxil olması, kimlərdən ibarət olacağı, YPG geri çəkilərkən kim nəzarət edəcək, YPG çıxıldığdan sonra boşluq yaranmaması üçün xidmet necə aparılacaq, vəzifə bölgüsü necə aparılacaq, kim idarə edəcək və rəhbərlikdə kimlər olacaqdır. Nazir deyib ki, “yol xəritəsi”nin birinci mərhələsində hər iki tərəfdən müteşəssislər hazırlıq işləri görecəklər.

Ön hazırlıq mərhələsi başa çatdıqdan sonra ikinci mərhələdə qəbul olunan qərarların tətbiqi prosesi başlayacaq. Nazir deyib ki, YPG Menbicin tərk edərkən silahları alınacaq və bu prosesdə yalnız Türkiye, ABŞ, Britaniya və Fransa iştirak edəcək. Digər ölkələr qarışmayacaq.

Üçüncü mərhələdə ise Menbicin idarəciliyin məsələsi həllini tapacaq. Çavuşoğluun sözlerinə görə, ABŞ və Türkiyə birlikdə yerli idarəciliyin formalasdırılmasını təşkil edəcək. Bununla da Menbicdə davamlı və möhkəm sülh bərqərər olunacaq.

Türkiyə XİN rəhbəri deyib ki, Menbicdən sonra bu format digər kurd bölgələrinə də tətbiq olunacaq. Və tədricən bölgələr kurd silahlılarından təmizlənəcək. Nazir onu da qeyd edib ki, növbəti mərhələdə temizlənmə prosesi Fəratın şərqi sahilinə keçəcək. Çünkü Türkiyəyə qarşı əsas təhdid Fəratın şərqi sahilindən gəlir. Bu səbəbdən də Menbicdə tətbiq olunan plan Fəratın şərqi sahilində də tətbiq olunacaq.

Bundan başqa, azad olunan əraziləre Türkiyədəki suriyalı qaçqınlar köçürülcək. Ümumilikdə isə plan 6 ay ərzində, ilin sonuna qədər yekunlaşacaq. Belə aydın olur ki, amerikalılar Menbicdə YPG-nin çıxarılmasına razılıq veriblər. Ancaq sonradan Menbicin idarəciliyinin formalasdırılması zamanı ehtimal ki, amerikalılar Suriya Demokratik Qüvvələri təşkilatını prosesdə daxil edəcəklər. Yeni YPG olmayıacaq, amma onun daxil olduğu təşkilat prosesdə iştirak edəcək. Çavuşoğluun digər bölgələrin də YPG-dən təmizlənəcəyi fikrinin nə qədər real olacağını yaxın gələcək göstərəcək. Amma görünən odur ki, amerikalılar Türkiyənin artan təzyiqlərini zəiflətmək üçün YPG mövzusunda geri çekilməyə razılaşıblar. Amma bu anlaşmanın digər bölgələrdə tətbiq olunması real deyil. Çünkü belə olarsa, kürdlər tamamilə mövqelərini itirirlər. Buna isə razılaşmaları çətin olar. Ancaq bu mərhələdə Menbicin taleyi ilə bağlı anlaşmanın əldə olunması Türkiyənin hazırlı hökuməti üçün seçeneklər öncəsi ciddi uğurdur.

□ Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Ermənistanda aprel ayında baş verən inqilabın ardınca indi də Gürcüstanda etiraz aksiyalarının başlanması, Son 1 ayda ABŞ prezidenti Donald Trampin Azərbaycan prezidentinə üç dəfə məktub ünvanlaşması Amerikanın Cənubi Qafqazda feallaşmağa başlaması həm də İranla bağlı planları ilə əlaqədardır. İran amili başda Azərbaycan olmaqla, Cənubi Qafqazın Vaşinqton üçün əhəmiyyətini artırır.

Bir sıra siyasi analitiklər Ermənistanda və Gürcüstanda baş verən mitinqlərdə Vaşinqtonun “nəfəsinin duyulduğunu” iddia edirlər. Eyni zamanda bildirilir ki, ABŞ-in Cənubi Qafqazda feallaşmağa başlaması həm də İranla bağlı planları ilə əlaqədardır. İran amili başda Azərbaycan olmaqla, Cənubi Qafqazın Vaşinqton üçün əhəmiyyətini artırır.

Azad Demokratlar Partyasının sədri Sülhəddin Əkbər bu barədə açıqlamasında bildirdi ki, 2001-ci ilin 11 sentyabrından sonra regionda sehnəyə qoyulan yeni böyük geopolitik oyunun növbəti pərdəsi başlayıb. Azərbaycan məsələsinin də beynəlxalq və regional gündeliyin ön səhifələrinə keçdiyinin işaretləri, nəhayət ki, üzə çıxır. Onun ilk açıq əlamətləri ABŞ və Fransa prezidentlərinin Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətə prezidentə göndərdiyi məktubda “Dağlıq Qarabağ məsələsi” ilə bağlı verdiyi mesajlarda göründü. Azərbaycan məsələsinin, o cümlədən Cənubi Qafqazın gündeliyə gəlməsi İran məsələsinin gündeliyə gəlməsi kontekstində gözənləndirildi: “Bu, bir daha hər iki məsələnin bir-biri ilə üzvi şəkilde bağlı olduğunu, Azərbaycan məsələsinin İran məsələsinin tərkib hissələrindən biri, eyni zamanda ən başlıcası olduğunu göstərir. İran və Rusiya kimi iki böyük məsələnin eyni zamanda aktuallaşdırıcı bir dövrə onların arasında həllədici strateji mövqədə yerləşən Azərbaycanın, eyni zamanda Cənubi Qafqazın gündeliyə gəlməsi necə gözənlənməyə bilər? Nəhayət, özündə çoxsaylı, çoxönlü və müxtəlif səviyyəli, xüsusən də yüksək səviyyəli təhlükələr, eyni zamanda təhlükəli olsa da, fürsət və imkanlar daşıyan bu proses başlayıb artıq.

İran məsələsinin beynəlxalq gündeliyə gəldiyi hazırlı dövrə əsas oyuncuların başlıca istəyi regionda, eyni zamanda Azərbaycanda öz iştiraklarını artırmaq, genişləndirmək və dərinləşdirmək, maraqlarını inkişaf etdirmək, dəyərlərini yaymaq, mövqelərini, nüfuz və təsirlərini güc-



ABŞ-in Azərbaycanla bağlı yeni ilginc planı - politoloq açıqladı

Sülhəddin Əkbər: İranla sərhəddə olan rayonların hərbi yolla azad edilməsi, “Mehri keçidi”nin bağlanması üçün Azərbaycana dələyi dəstək verilməsi gözlənilir

ləndirmək və beləliklə, siyasi kişaf etdirilməsi, iştirakin və hədəflərinə nail olmaq üçün aktivliyin artırılması, xüsusən də təhlükəsizlik, enerji və demokratiyanın yayılması, regionun demokratikləşdirilməsi, Rusyanın asılılığından xilas edilməsi prosesidir. Diqqət edirsinizsə, sadaladıqlarımızın bir çoxunun reallaşdırılması artıq müşahidə edilir.

S.Əkbər hesab edir ki, bunun üçün əsas oyuncular, heç şübhəsiz, regiondakı, o cümlədən respublikamızdakı mövcud iştiraklarının, maraqlarının inkişafından, mövqelerinin gücləndirilməsindən və xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər dən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açık olan ən həssas, aqrılı “nöqtəsi” Qarabağ münəqşəsi və onun neticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır. Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər

Son zamanlar davamlı şəkildə Rusiyanın Azərbaycan əleyhinə yönəlik addımlar müşahidə olunur. Baxmayaraq ki, prezident Putin seviyəsində Azərbaycanın iştirakçısı və müəllifi olduğu nəhəng iqtisadi layihələr dəsteklənir, ölkəmizin roluna yüksək qiymət verilir, amma ayrı-ayrı Rusiya rəsmiləri tam fərqli mövqe nümayiş etdirir.



Aleksandr Dugin

Rusiya Azərbaycanı seçəcək, çunki ayrı yol yoxdur

Tofiq Zülfüqarov: "Lavrovu qoruyub-saxlayan qüvvələr mövcuddur, onların bir hissəsi isə xaricdədir..."

Ötən ay Rusiya XİN-in 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski Abxaziyada, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim, Dnepryanı və Cənubi Osetiya rejimləri ilə yanaşı, Qarabağ separatçıları ilə də görüşmüdü və bu, rəsmi Bakının kəskin etirazına səbəb olmuşdu. Azərbaycan XİN bu görüşü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirmişdi. Lakin Rusiya XİN Bakının etirazına əcaib reaksiya verməklə kifayətləndi. Bunun ardınca Rusyanın Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya Departamentinin direktor müavini Artyom Kojin Dağılıq Qarabağ münaqışını ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan Rusyanın Xarici İşlər Nazirliyinin saytında təhrif edilməsi xəbəri yayıldı. Azərbaycan tərəfi bu fakta görə də təessüfləndiyini bildirib. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə məsələyə münəsibətində qeyd edib ki, bu, birlərkdən edilib və başqa cür düşününək üçün əsas yoxdur. "Məsələ ilə bağlı Rusyanın Azərbaycandakı səfiriyyinə, Rusyanın jurnalist təşkilatlarına və ölkənin Xarici İşlər Nazirliyinə müraciət etməyi planlaşdırırıq" - Ə.Amaşov deyib.

Rusyanın iqtidar dairelərinə yaxın meşhur ictimai-siyasi xadim, filosof və publisist Aleksandr Dugin isə virtualaz.org-a verdiyi müsahibədə Rusiya XİN rəsmisinin Nikol Paşinyanın Qarabağla bağlı söyleşiklərinə reaksiyası və sonradan bu reaksiyanın məzmununun dəyişdirilməsi ilə əlaqədar baş verənləri şərh edib. "Ölbette, Rusiya



böyük ölkədir. Lakin siyasi və geosiyasi strategiya sona qədər müəyyənəşdirilməyib. Xarici İşlər Nazirliyində və digər qurumlarda fikir ayrıqları mövcuddur. Buna misal kimi elitäda Avrasiya meylli şəxslərlə qərbməlli şəxslərin qarşılumasını göstərmək olar", - Duqin bildirib.

"Bilirik ki, Rusiyada erməni lobbisi güclüdür və o, öz xəttini yürüdür. Bununla belə, Azərbaycanla yaxınlaşmaq barede göstəriş mövcuddur!" - həm-söhbətimiz qeyd edir. Aleksandr Duqinin fikrine, Moskvada bir çox məsələlər üzrə ümumi mövqə yoxdur. "Birçə Krim istisnadır", - o vurğulayıb.

Qeyd edək ki, az önce rusiyalı jurnalist və analistik Maksim Şevçenko xarici işlər naziri Sergey Lavrov Rusiyada esas erməni lobbiçisi adlandırmışdı. Yeri gəlmışken, Rusiyadakı prezident seçkilərinən sonra erməni əsilli Lavrovun postundan uzaqlaşdırılıcağı gözlənilərə də, bu, baş vermedi.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu mövzuda "Yeni Məsavat"a danışarkən

hazırda ikili oyun oynayır: "Ermənistən istəyir Qərbə bir yerde olsun. Çünkü İrəvan iqtisadi sahədə uğur əldə etməyin yeganə yolu Qərbə əməkdaşlıqla olduğunu anlaysıb. Amma eyni zamanda istəyir Rusiya onun təhlükəsizliyini təmin etsin. Bu, Rusiya üçün neinki sərfəli deyil, eyni zamanda alçaldıcı təklifdir".

Sabiq nazir indiki haldə Rusiyada Ermənenstanla yaxınlaşmaya yönelik təşəbbüslerin mövcudluğunu təsdiqləyir. Ancaq hesab edir ki, bu, müvəqqəti olacaq: "Çünki artıq ermənilərin məqsədi barədə Rusiyada bilirlər. Artıq bununla bağlı Leontyev, Şevçenko və Duqin tərəfindən fiqirlər səslənib".

Bundan əvvəl də "Yeni Məsavat"a Rusyanın Ermənistəndən gedəcəyini bildirən T.Zülfüqarov qeyd etdi ki, **hazırda rəsmi Moskvanın Azərbaycanla bağlı tərəddüdü** siyaset yürütməsinin arxasında erməni əsilli nazir **Sergey Lavrov** amilinin olduğunu istisna etmir: "Keçən il də buna aid bəyanatlar səslənirdi. Hətta prezident İlham Əliyevin Soçiye Vladimir Putini ilə görüşündən sonra Rusiya

mətbuti buna aid fikirlər dərc etmişdi. İndiki mərhələdə həm Lavrov, həm də Matviyenko amili var. Azərbaycana yaxınlığı ilə seçilən Dmitriy Roqozin isə artıq postundan gedib. Həmçinin Azərbaycana dost hesab edilən digər insanları zərərsizləşdiriblər".

Bütün bunlara rəğmən, T.Zülfüqarov maraqların toqquşmasının mövcudluğunu təsdiqləsə də, gec-tez daha obyektiv siyasetə üstünlük

veriləcəyi qənaətindədir: "Əminəm ki, Rusiya Azərbaycana tərəf döñəcək. Çünkü ayrı yol yoxdur. Ermənistən vəziyyəti onu Qərbə yön almağa vadar edir. Eyni zamanda Ermənistən daxilində ziddiyətlər gec və ya tez partlayacaq. Paşinyan bu oyunu oynamaya məcburdur. O, Sərkisyan vəzifəsindən daha aşkar oynayır. Ermənistən hakimiyətində Rusiya bağlı adamlara təzyiqlər artıb, Nalbəndyan, Sərkisyan kimi Rusyanın adamları postundan gedib. Qarabağ separatçısı Bako Saakyan da Rusyanın təsiri altında olan insandır, ona qarşı da təzyiqlər müşahidə edirik. Paşinyan Rusyanın qurduğu sistemi daşıdır".

Eks-nazir Rusiyada erməni lobbisinin güclü olmasını təkcə bu ölkədə 3 milyon ermənin yaşaması ilə əlaqələndirmir: "Bu, bizim tariximizdə irəli gələn xüsusiyyətdir. Tarixən ermənilər digər ölkələrdə yaşayıb, çünki öz dövlətləri olmayıb. Odur ki, təşkilat işlərə çoxdan başlanılıb. Bu işlərin başında dayanan kilsədir. Amma burada onların daha güclü olmasına səbəblərindən biri budur ki, əslində Qərb də erməniləri Rusyanın içinde dəstəkləyir. Lavrovun özünün də siyaseti Rusyanın Cənubi Qafqazdan çıxmasına yönəlib. Təsəvvür edin, Rusiya xarici işlər nazirinin müavini qəribə Mərkəzi Kəşfiyyat İdarəsinə sığındı və 5 min sənədi keşfiyyata çatdırıldı. Amma bu fakt Lavrovun karyerasına heç bir təsir göstərmədi. Həmçinin kokain məsələsindən sonra da Lavrov öz postunda qaldı. Yeni Lavrovu qoruyub-saxlayan qüvvələr mövcuddur, onların bir hissəsi isə xaricdədir. Rusyanın nüfuzunu dağıtmak üçün heç belə adam lazımdır. Rusiya vətənpərvər qüvvələri isə bunu görürler və səslənən bəyanatlarda haqlıdır. 20-ci esrin əvvəlində Osmanlı imperiyası çökən zaman ermənilər Osmanlıının daxilində çox böyük mövqelər tuturdular. Hətta o vaxt Osmanlının xarici işlər naziri erməni idi. İndi Rusiya zəifləyir, eyni zamanda Rusyanın xarici işlər naziri ermənidir. Bu, çox maraqlı məsələdir".

□ E.PAŞASOV,
"Yeni Məsavat"

**Biz hələ də
Gəncədəyik,
hələ də 4 iyundur**

Xalid KAZIMLI

Bilmirəm, xristianlar hələ də Varfolomey gecəsinin davasını aparırlar, təriqətlərə bölünüb bir-birini suçlayırlar, yoxsa hər şeyi tarixin toxlu və qanlı sohifəsinə gömüb irəliyə baxırlar.

Bizde belədir. Biz hələ də Kərbəla cölündəyik. Hələ də 1350 il önce qarşı-qarşıya durub cəng eden, qan töken tərəflərə dair mübahisə aparırıq, yenə də kimlərisə suclayıraq.

Halbuki bütün bunlar uzaq keçmişdə qalıb. O qanlı hadisədə iştirak edənlərin nəinki kötүcüsi, yadıcısı, heç iticəsinin iticəsi də sağ deyil. Yer üzündə ne Yezidin, ne Şümürün, ne də onların dəstəsindəki kimsənin qanını 0,0001 faiz hecmində daşıyan heç kəs yoxdur, qalmayıb. Amma mübahisə davam edir.

Eyni şeyi 4 iyun qiyamı ilə bağlı mübahisələrə də aid etmək olar. Aradan 25 il keçib və biz hələ də Gəncədə, xain qiyamda ilışib qalmışqı.

Söz yox, o qiyamda iştirak edən, qanuni hakimiyyəti devirən, düşmənin qabağından qaçaraq, gəlib Gəncədə igid Azərbaycan oğullarını namərdəcsinə güllələyən canilərin mühakiməsinin olmaması hələ də mübahisə doğurışı haldır. Surət Hüseynov hələ də ortaçıda arın-axayın gəzir və bu, o hadisələrin zərərəkənlərini çox hiddətləndirir.

Ancaq hiss olunur ki, 25 ildir danişa-danişa bitirə bilmədimiz, saatlarla mübahisə etdiyimiz, hər il yenidən dərinliklərinə dalıb sərr axardığımız hadisəni hələ bir 25 il də müzakirə etmek niyyətindəyik.

O hadisələrin iştirakçılarının bir xeyli artıq həyatda yoxdur. 4 iyun qiyamının əsas təşkilatçıları hadisənin 15-ci gününə tamamında bir-birini güllələyib öldürdülər, bir xeyli də türmədə öldü. Türmədən xərəkədə çıxanlar oldu, ölüsü-sü-qaldısi bilinməyənlər var.

İndən belə nə qədər danişsaq da, nə qədər müzakirə etsək də, bu polemikaların heç nəya, hətta həqiqətin tam şəkildə ortaya çıxmamasına da xeyri olmayıacaq. Heç nə dəyişməyəcək.

Hadise bir dəfə oldu, bitdi, geri dönüşü olmayan yola girdi.

1994-95-ci illərdə bəlkə də günahkarların ortaya çıxarılmasının xeyri ola, bunun Elçibey hakimiyyətinin bərpa olmasına bir faydası dəyə bilərdi. Ancaq o zamandan sonra artıq bəlli oldu ki, qüvvələr nisbəti də, xalqın düşüncəsi də xeyli dəyişib.

İndi biz "Elçibey filan şeyi edəndə səhv etdi", "İsa Qəmbər Müsavat Partiyasını yaradanda düz etməmişdi", "Suretə milli qəhrəman adını özləri vermişdi", "Etibar Məmmədovun qiyamçılarla dəstək verməsi ciddi səhv idi", "Əliyevin hakimiyyətə dəvət edilməsi həllədici səhv oldu", "Suretə Gəncədə həbs edilməliydi" və sair və iləxir yüzlərlə bu kimi sonsuza qədər mübahisə predmeti olacaq müləhizələrin əlində əsir-yesir qalmışqı.

Gedir dəha. O sualların ən düzgün cavabının da heç nəyə xeyri yoxdur. Belə tarix üçün nəsə...

Xeyr, tarixdə nəyin necə yazılmasının da elə bir əhəmiyyəti yoxdur. Məglub olmuşansa, tarixə haqsızlığa məruz qalmış biri kimi düşməyin nə faydası var? Ona qalsa, dünya tarixi haqsızlıqlarla doludur.

Sultan Süleyman şahzadə oğlu Mustafanı haqsız yere edəm edib, nə olsun? Nadir şah Əfşar şahzadə oğlu Rza xanın gözlərinə nahaq yere mil çəkdi, nə olsun?

Tarix bütün burları olduğu kimi yazsa, nə olacaq, yazmasa, nə olacaq?

Bu sonsuz polemikalar o vaxt işə yarayardı ki, biz sonda doğru-dürüst bir nəticəyə, bir qənaətə gələk və ona dayanaraq sonrakı hərəkətlərimizi correkte və koordinasiya edək.

Amma elə şey olmadı. 25 ildir ki, 4 iyun qiyamının səbəbkərleri, iştirakçıları və qurbanları didişməkdə, bir-birini ittiham etməkdə davam edirlər. Ortalıqda da bir şey yoxdur və olmayıacaq.

Şehvə qalsa, hamı səhv edib. Bəzilərinin səhvi lap ciddidir, cinayətə bərabərdir. Bağışlanmaz cinayətə qalsa, Suretin hərəkəti bağışlanmazdır.

Vətənpərvər hərəkatçılarının formalasdırıldı hakimiyyətin devrilməsi, rüşvətə əl bulamayan namusu vəzifeli şəxslərin tutulması, işgəncəyə məruz qalması, her şey bir tərəfə dursun, 4 iyundan iki ay önce Mənglənətə yüksəkliyini erməni tapdağından azad edərək, Füzuli şəhərini işğaldan qoruyan qəhrəman qvardiyaçılardan xainçəsinə güllənəməsini heç kəsə və heç vaxt bağışlamaq olmaz.

4 iyun qiyamında yegane layiqli cəzasını gözləyən hərəkət budur. Nə zamansa o hadisəyə görə kimse cinayət məsuliyyətinə cəlb edilib cəzalanacaqsa, bu hadisəni tarixi, hüquqi, siyasi qiyətli verilmiş olacaq.

Azərbaycanda transplantasiyanın tarixi 1970-ci illərə gedib çıxır. 1971-ci ildə akademik Mirməmməd Cavadzadə tərefindən nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə böyək transplantasiya olunub. Bəzi səbəblərə görə milli səhiyyədə böyək və qaraciyər transplantasiyasında 2000-ci illərə qədər müyyən fasilə yaranıb.

2000-ci illərin əvvəlində professor Kamal Abdullayevin iştirakı ilə xarici həkimlər, xüsusun iranlı həkimlər tərefindən bərə səhər köçürülməsi əməliyyatı aparılıb. Yerli həkimlər analoji əməliyyatlara yalnız 2008-ci ildə başlayıblar. Dönyaada ən ağır cərrahiyyə əməliyyatlarından biri sayılan qaraciyər transplantasiyası əməliyyatı Qafqazda ilk dəfə 2008-ci il dekabrın 12-də Mərkəzi Neftçilər Xəstəxanasının "Cərrahiyyə və orqan transplantasiyası" bölməsinin müdürü, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımınin rəhbərliyi altında aparılıb.

1999-cu il oktyabrın 28-de "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib, 2000-ci ildə Nazirlər Kabinetinin qərarı əsasında transplantasiyaya icazə verilmiş orqan və ya toxumaların siyahısı tərtib edilib.

Hazırkı qanuna ancaq ve ancaq canlı, qohum donorlardan istifadə edile bilər. Lakin indi Azərbaycanda ölü donorun və organlarının xaricdən gətirilməsi və göndərilməsi prosesi həyata keçirilə biləcək. Bununla bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliyə görə, ürək, ağıciyər (ürək-ağıciyər kompleksi), böyərklər, qaraciyər, mədəaltı vəzi, ürək və sair orqanların transplantasiyasına ehtiyac var: "Biz hazırda, sadəcə, canlı donordan orqan transplantasiyası etdiyimizə görə, bu ehtiyac daha da çoxdur. Xəstəliklərin sayı çoxalır, gəncəlşir və bunu görə de bütün organların transplantasiyasına ehtiyac var".

"Yeni qanunda orqan alverinə qarşı sərt maddələr var"



Musa Quliyev: "Şəxsin orqanlarının bağışlanması haqda vəsiyyətnaməsi varsa, ölenin qohumlarının razılığını gözləməyə ehtiyac olmayacaq"

Mircəlal Kazım: "Bütün orqanların transplantasiyasına ehtiyac var"

buynuz qışası, kök hüceyrələr və siyahisi müvafiq icra həkiyyəti orqanını tərefindən müyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.

Tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər xəstəxanasının cerrahiyyə və orqan transplantasiyası şöbəsinin müdürü Mircəlal Kazım bildirir ki, hazırda Azərbaycanda ağıciyər, qaraciyər, böyərək, mədəaltı vəzi, ürək və sair orqanların transplantasiyasına ehtiyac var: "Biz hazırda, sadəcə, canlı donordan orqan transplantasiyası etdiyimizə görə, bu ehtiyac daha da çoxdur. Xəstəliklərin sayı çoxalır, gəncəlşir və bunu görə de bütün organların transplantasiyasına ehtiyac var".

Şöbə müdürü hazırda ölkədə kəskin orqan (donor) əməliyyatlığı hiss edildiyini də vurğulayıb: "Donorun fiziki sağlamlığı böyük əhəmiyyət daşıyır. Elə hallar olur ki, hətta ən yaxın qohumların böyərək və qaraciyəri pasiyentlərə uyğun gəlmir. Odur ki, orqan axarları Azərbaycan transplantologiyasının əsas problemlərindən biridir. Eyni zamanda ölü donordan organların transplantasiyası mədəaltı vəzi və onun segmentlerinin, onikibarmaq bağırsaqla ilə birləşdə mədəaltı vəzin, gözdə buynuz təbaəqsinin köçürülməsinə imkan verəcək. Bir çox məsələlərin qanunvericiliklə tənzimlənməsinə baxmayaq, transplantologiya xeyli sayda sosial, psixoloji və hüquqi nüansları nə-

zərdə tutur. Müzakirə olunan qanun layihəsi ölkəmizdə ən yaxın gələcəkdə meyit orqanlarından orqan köçürülməye başlanılması məqsədi güdür".

Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək. Komitəsinin sədr müavini Musa Quliyev bildirir ki, dünyada 80-85 faiz orqan köçürülməsi meyitdən donor kimi istifadə edilməklə hayata keçirilir: "Yeni baş-beyin ölümü baş vermiş şəxsin orqanının götürülməsi sağlam adamdan orqan götürülmək sağlam adamin özüne de riskə atmadır. Həm de sağlam adamdan çox orqan götürmək olmur. Tutaq ki, cüt ordandır, biri götürüle biler, yaxud qaraciyərinin yarısı.

Ona görə də bize lazımdır ki, bu sahədə hüquqi baza yaradıq ki, insan dünyasını dəyişdən sonra vəsiyyətinə uyğun, yaxud yaxın qohumlarının razılığı əsasında onun organlarından istifadə olunsun. Birinci növbədə "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Qanunda dəyişiklik edilməsinin əsas fəlsəfəsi, mahiyyəti bundan ibarətdir. Və buna hüquqi əsaslar yaradacaq müddəalar əlavə etmişik. 8 yeni maddə, bütövlükdə 40-a yaxın dəyişiklik etmişik. Birinci mahiyyəti budur. İkinci mahiyyət bundan ibarətdir ki, bu orqan köçürülməsinde bütün dünya praktikasında çox zaman cinayət əmələrinə yol verilir. Ehtiyac olmadığı halda pul müqabilində qey-

GMO ərzaqlar və energetik içkilər qətl və zorakılıqları artırır - iddia

Adil Qeybulla: "Müstəqillik dövründən sonra ölkəmizdə insanların qidalanma tərzi xeyli dəyişib"

Elnur Rüstəmov: "Ailədaxili konfliktlər və qətləri energetik içkilər və ərzaqlarla bağlamaq məsələnin yalnız bir tərifidir"

"Azərbaycanda qətl və zoraklığın artmasına səbəb təhlükəli, GMO ərzaqlar, energetik içkilərdir". Bu açıqlamani Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya şöbəsinin baş məsələhcisi Aynur Veyselova cebhe.info saytına danışməkən görə, Azərbaycanda aqressiv davranışın tərzi artırıb. Həm de camiyyətin digər sahələrində münaqişələrin baş vermesi ilə nəticələnir:

Hətta vəziyyət elə bir hədə çatıb ki, sadəcə, içtimai nəqliyyatda bir nəfər başqasına toxunub keçəndə üzr istəsə belə, qarşı təref bununla kifayətlənmir və bəzən de qətlə neticələnən münaqişə yaradır. Bunun da bir çox sosial-psixoloji səbəbləri var. Ölkədə heyanən mənşəli enerji içkilərinin qəbul edilməsi, heyanən mənşəli qı-

layıb. Həqiqətən komite əməkdaşının dediyi kimi, buna səbəb ərzaqlar və energetik içkilərdir?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat" a danışır:

"Burada bir neçə məsələ var. Müstəqillik dövründən sonra ölkəmizdə insanların qidalanma tərzi xeyli dəyişib. İndi çoxlu sayıda yeni, eyni zamanda konserv olunmuş qidalar var. Əlbəttə, bu da insanların psixologiyasına təsir edə bilər. Lakin deyərdim ki,

insanların psixologiyasına təsir edən ən mühüm məsələ çərəsizlikdir. Sovet dövründə insan-

lar arasında az-çox sosiallaşma var idi. İnsanlar bir-birilər ilə danışır, ünsiyyətdə olur, problemləri deyir, enerjilərini boşaldırlar. Lakin indi sanki insanlar özünə qapanıb, ünsiyyətdən çekinir, hətta qohumlar bir-birilər ilə görürsün, şəxsi problemlərə üz-üzədir. Bu da insanlarda çərəsizlik fonu yaradır. Bu çərəsizlik bəzən de insanları intihar-lara getirib çıxarır. Bunun üçün də problem həlli yolu tapılmalıdır. İnsanlar öz çərəsizlikləri ilə baş-başa buraxılıb.

Energetik içkilərə gəldikdə isə onların tərkibində proteinlər və digər maddələr var. La-



kin energetik içkilərin standart tərkibləri var. Burada insan psixologiyasını pozan hər hansı elementdən səhər gedə bil-məz. Ona qalsa digər qidalardan da biz proteinləri qubul edirik. Sadəcə energetik içkilərin həddində artıq qubulu ürək, beyin fəaliyyətində problemlər yarada bilər. Yəni səhhətə problemlərə təsir edə bilir. Ona görə də son dərəcə bu cür içkilərdən çekmək lazımdır, xüsusən də bu uşaqlara aiddir. Lakin bunun intihara və yaxud nəye getirib çıxarması, bu, o qədər de inandırıcı deyil!"

Psiyoloq Elnur Rüstəmov isə qeyd etdi ki, ərzaq və energetik içkilər insan psixologiyasına təsir edə bilir: "Umumiyyətə, burada sırf ailədaxili konfliktlər və qətləri energetik içkilər və ərzaqlarla bağlamaq məsələnin yalnız bir tərifidir. Burada ekologiya, urbanizasiya məsəlesi də var. Əhalinin six yaşadığı yerde urbanizasiyanın olması ailədaxili münasibətlərə təsir edən faktorlardan biridir. Bununla bağlı qabaqlayıcı tədbirlər var ki, onlardan da ən əsası maarifləndirmə işidir.

Bəli, energetik içkilər, ərzaqlar da insan orqanızminə, psixologiyasına təsir göstərə bilir".

□ Xalida GƏRAY, Musavat.com

ri-qanuni olaraq orqan götürür, beyin ölümü diaqnozu qoyulur. Bu kimi halların qarşısını almaqdan ötrü bəzi sərtləşdirici maddələr qoyulub ki, orqan alveri olmasın. Bu orqanların köçürülməsi istənilən klinika-də aparılıbilməz. Bundan ötrü klinikaların müasir avadanlığı, şəraiti və mütexəssisləri olmayıdır. Mütexəssis üçün də müyyən tələblər var".

Millet vəkili onu da qeyd edir ki, qanunda edilən dəyişikliklə bir donor olmuş şəxsin özüne ehtiyac olarsa, gələcəkdə növbədən kənar orqan köçürüle bilər: "Keçmişdə donor olmuş şəxsin gələcəkdə qalan böyərəyi sıradan çıxarsa, özünün donora ehtiyacı olacaq halda ona güzəştli sərtlərlə və növbəsiz qaydada orqan köçürülməsinə icazə veriləcək. Eyni zamanda qəzalar, təbii fəlakət zamanı şəxs ölübsə, orqanlarının bağışlanması haqda şəxsin vəsiyyətnaməsi varsa, ölenin qohumlarının razılığını gözləməyə ehtiyac olmayıraq. Sağlığında yazdıq vəsiyyətnamə esasında orqanlarından donor kimi istifadə edilə biləcək. Əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda meyitdən orqan götürülməsi, transplantasiyanın həyata keçirilməsi işinə hüquqi baza yaradılsın. Bu da insanların həm ömrünü uzadacaq, həm də həyat və sağlamlığını yaxşılaşmasına kömək edəcək. Bu qanun qüvvəyə minəndən sonra bəzədə orqan və toxuma köçürülməsi, orqan transplantasiyasına sahəsindən yeni bir məhələ başlayacaq".

Millet vəkili sosial müdafiə məsələlərinə də toxunub: "Həm icbari tibbi siyorta, həm də dövlət tərefindən orqan köçürülməsindən sonrakı dövrədə insanların dərman təminatına köməklik göstərilməlidir. Təzə köçürülmüş orqanın orqanızmə uyuşması üçün dərmanlar lazımdır. İmmunodeprəsantlar deyilən dərmanlar isə bahalıdır. Dövlətin və icbari siyortanın dəstəyi nəzərdə tutulacaq".

□ Ləman MUSTAFAQIZI, Musavat.com



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

• İşgalçi Ermənistanda növbəti dövlət çevrilişi və bu çevriliş nəticəsində gizli qərbə Nikol Paşinyanın hakimiyət başına gəlməsi hələ də siyasi ekspertlərin əsas müzakirə mövzularından biridir. Təhlilçilər ən çox da həll olunmamış Dağlıq Qarabağ konflikti fonunda bundan sonra Ermənistandan yönünün hara ola biləcəyi haqda proqnoz və şəhərlər verməkdədirler. Onlardan daha bir neçəni təqdim edirik.



"Bele görünür ki, Ermənistanda özünün yeni inqilabçı baş naziri, Sosidə Serj Sərkisyan dövründəki əvvəlki Rusiya kurusuna sadıqlılığını bəyan edən Nikol Paşinyanın timsalında Qerbəde sarı üz çevirmə başlayır". "Yeni Müsavat"ın məlumatına görə, bu barədə rusiyalı iqtisadçı-ekspert, **Aktual İqtisadiyyat Institutunun direktoru Nikita İsayev** You-Tube kanalında deyib.

Ekspert daha sonra deyib: "Mənim fikrimcə, Paşinyan ən əvvəlde istifadə etdiyi ritorikadan çəkilir. Söhbət məhz birba-



Müdafiə Nazirliyi MAXE olmaq istəyənlərə müraciət etdi

Müdafiə Nazirliyinin hərbi hissələrinin müddətdən artıq həqiqi hərbi xidmətə köməkli daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənəşdirilmiş müddətli həqiqi hərbi xidmətinin başa vurmuş, 28 yaşmadən hərbi vəzifələrilə iyunun 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Telim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qorargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Müdafiə Nazirliyindən musavat.com-a verilən məlumatə görə, "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu" na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcelərinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbul etmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffeqiyyətlə vərmiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffeqiyyətlə başa vuran şəxslərlə 3 il müddətində bağışlama imzaların və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrlə təyin olunurlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Külliyyi İnfomasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyəsi əsasında, Şəhəri hazırlayıdı: Siyaset şöbəsi

Qarabağ



Ermənistanda və Qarabağda demokratiya tamaşaları

İşgalçi ölkənin ardınca separatçı rejim də Kremlə başağrısı yaratmağa başlayıb; Moskva "qoşa düyün"ü necə açacaq? Politoloqlardan fərqli rəylər...

Şəhərin yetirir: "ABŞ və ya Avropanı ermənilərin maraqlarının, ilk növbədə də Qarabağla bağlı maraqlarının qaranti olacaqmı? Bunu yaxın zamanda görecəyik. Ancaq Trampin bizim böyrümüzde Rusiyaya qarşı yeni qaynar ocaq yaratmaq istəyeciyini bilmək üçün falçıya getmeye lüzum yoxdur. Bize təzyiq eləmək üçün o, hər şeyi edər".

Ekspert daha sonra deyib: "Mənim fikrimcə, Paşinyan ən əvvəlde istifadə etdiyi ritorikadan çəkilir. Söhbət məhz birba-

şəhərin dənəsində və NATO sərhədlerinə çıxış maraqlandırır", - deyə Proxanov qeyd edib.

O, Paşinyanın Gürcüstan səfərinə de toxunub: "Gürcüstandakı danışçılarının açıq hissəsi kifayət qədər neytraldır. Lakin bu danışçıların qapalı hissəsində neler müzakirə edilib? Beləkədə amerikalıların Gürcüstan vəzifələrində Ermənistana ekspansiyası müzakirə olunub. Paşinyanın Tiflisdə nələr danışdığını bilmək üçün zaman və keşfiyyatın səyəri lazımdır" - o bildirib.

Proxorov həmçinin Paşinyanın Ermənistani iqtisadi baxımdan dirçəltmək imkanlarının olmadığını deyib: "Ermənistanın iqtisadi yüksələş imkanları yoxdur, ona görə ki, Ermənistanın potensialı yoxdur. Yeni cəmiyyət yaradıb, ona optimizm aşılamaq istəyinə ənənəvi qaydalarla çatmaq çətin olacaq. Hər bir halda Qarabağda mühərbiə başa çatmayıb. Nəzəri baxımdan Paşinyan Azərbaycan-Ermənistən münasibətlərini hansısa formada ölü zonadan irəliye apara bilər. Əger bunu edə bilsə, böyük nüfuz qazanacaq, amma hələlik bunu müşahidə etmirmə".

"Paşinyan zəngin Qerbədən və Beynəlxalq Valyuta Fonundan "doping" almaq istəyir". Bunu ise rusiyalı meşhur yazar və publisist Aleksandr Proxanov "Moskva-Bakı" portalına müsahibəsində deyib. Publisist hesab edir ki, Corc Sorosun Paşinyanın kariyerasında birbaşa iştirakı inandırıcı olmasa da, yeni hökumətdəki şəxslər sırasında Sorosun adamlarının olması, sadəcə olaraq, erməni geostrategiyasının ümumi istiqamətinə işarə və ya ştrixdir.

"Paşinyan Rusiya ilə dostluq etmək istədiyini bəyan etse də, biz hamımız anlayırıq ki, yeni liderin istiqaməti Qerbə və böyük amerikayönlü erməni lobbisinin olduğu dairəyə yönəlib. Bu dairələr istəyir ki, Ermənistən Rusyanın aşğusundan çıxın və Qerbə tərəf yönəlsin. Diger tərəfdən, bu dairələri, gö-

rünür, həm də dənizə və NATO sərhədlerinə çıxış maraqlandırır", - deyə Proxanov qeyd edib.

O, Paşinyanın Gürcüstan səfərinə de toxunub: "Gürcüstandakı danışçılarının açıq hissəsi kifayət qədər neytraldır. Lakin bu danışçıların qapalı hissəsində neler müzakirə edilib? Beləkədə amerikalıların Gürcüstan vəzifələrində Ermənistana ekspansiyası müzakirə olunub. Paşinyanın Tiflisdə nələr danışdığını bilmək üçün zaman və keşfiyyatın səyəri lazımdır" - o bildirib.

Proxorov həmçinin Paşinyanın Ermənistani iqtisadi baxımdan dirçəltmək imkanlarının olmadığını deyib: "Ermənistanın iqtisadi yüksələş imkanları yoxdur, ona görə ki, Ermənistanın potensialı yoxdur. Yeni cəmiyyət yaradıb, ona optimizm aşılamaq istəyinə ənənəvi qaydalarla çatmaq çətin olacaq. Hər bir halda Qarabağda mühərbiə başa çatmayıb. Nəzəri baxımdan Paşinyan Azərbaycan-Ermənistən münasibətlərini hansısa formada ölü zonadan irəliye apara bilər. Əger bunu edə bilsə, böyük nüfuz qazanacaq, amma hələlik bunu müşahidə etmirmə".

"Birinci, etirazlar yaxşı teşkil olunub və onların məqsədləri var. Ancaq burada bir məqəm yada salmalyıq. Bako Saakyan vaxtıla Ermənistən təhlükəsizlik xidmetini Moskvala təmsil edib. Yəni o, xüsusi xidmət orqanlarının peşəkar eməkdaşı olub və Rusiya dairələrinə çox yaxındır və Moskva tərəfindən ona etibar böyükdür. İndi Qarabağda Saakyanı qarşılaşdırılan hadisələr onu göstərir ki, artıq Ermənistənə başlayan proseslər işgal olunmuş ərazilərde də davam edir. Bu da təbiiidir, çünki eyni siyasi, iqtisadi və hərbi strukturları olan ərazilərdir. Onlar bu ərazilini separatçı rejim adlandırlar, ancaq bütün bunlar həqiqəti gizlətmək üçün istifadə edilən vasitələrdir. Qarabağdakı aksiyalar nəticə-

sində ruslara və Qarabağ klani-na aid şəxslərin ardıcıl şəkildə hakimiyyətdən uzaqlaşdırılacağı düşünürəm. Bu proses davamlı olacaq" - Zülfüqarov qeyd edib.

Politoloquşun sözlerinə görə, Rusiya Dağlıq Qarabağdakı proseslərə ciddi müdaxilə etməyəcək: "Çünki artıq Rusiya Ermənistana maraşını itirib. Moskva bu və ya digər şəkildə İrvandan uzaqlaşmaq istəyir. Əsində ermənilər son olaylarla Rusyanın elinə yaxşı bəhanə vermiş oldu. Ümumiyyətlə, proseslər göstərir ki, Ermənistənda və işgal olunmuş ərazilərde idarəetmə sistemi bəhrən vəziyyətindədir. Təbii ki, belə olan halda da dövlət funksiyalarını həyata keçirən təşkilatların imkanları ciddi şəkildə azaldılacaq".

Lakin bir qisim ekspertlər Moskvanın hələ ki gözləmə mövqeyində durduğunu və kritik məqamda "düyməyə" basa-cağına əmindiirlər. Onların qənaətinə, Ermənistən Rusiya üçün her şeydən önce mühüm postfordur və onu elə-bele Qerbə, ABŞ-a, NATO-ya peşkəş etməyəcək.

Bir şey dəqiqdər ki, artıq separatçı rejim də Ermənistənədən "demokratiya oyunu" ilə, "insan haqları" tamaşası ilə Kremle başağrısı yaratmağa başlayıb. Moskva "qoşa düyün" aça biləcekmi, yoxsa onları kəsməli olacaq?..

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yanğın baş verəndə sonra sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov danışıb, özünü temizə çıxarmağa çalışıb. Eks-nazir unikal.org-a açıqlamasında deyib ki, bəzi KİV-lərde haqqında mənfi fikirlər səsləndirilir və hesab edir ki, yazılınlar həqiqətə uyğun deyil:

"Mən hər zaman şərəfli, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə elimdən nə gəlibsa, etmişəm. Allah cənab prezidentin canını sağ eləsin. Neçə illər mənə etimad göstərdi. İndi məsləhət oldu ki, vəzifədən gedim. Bu, prezidentin səlahiyyətində olan məsələdir və müzakirə olunmur. Mənə elə gelir ki, harada olmağımızdan asılı olmayıraq, əlimizdən gələni xalqımız üçün etməliyik. Biz hansı müddət ərzində vəzifədə olmuşuqsa, prezidentin tapşırığı vəzifələri icra etməliyik. Mən də hər zaman prezidentin tapşırığını yerinə yetirmişəm. Çalışmışam ki, mənə göstərilən etimadi yüksək səviyyədə doğrudum".

Sabiq nazir yeyinti ittihamlarına da cavab verib. O bildirib ki, bu barədə səslənən fikirlər də böhtan xarakterlidir: "Fondun büdcəsi cəmi 3,4 milyard manatdır. Bunun 97-98 faizi pensiya ödənişinə sərf olunub. Bu pullar necə itə bilər? Bu pullar da Maliyyə Nazirliyindən köçürürlər. Həmin vəsaitin bir qara qəpiyi də başqa yere köçürüle bilməz. Söyügedən məsələni maliyyəçilər daha yaxşı başa düşər".



İsdən çıxarılan nazir sükütu pozdu

Səlim Müslümov 2 milyard 500 milyon manatlıq yeyintidən danışdı

S.Müslümov onu da nəzərə çatdırıb ki, hazırda elmi fəaliyyətlə məşğuldur. "Özüm professor, iqtisad elmlər doktoruyam. Elmden dövlət idarəciliyinə gəlməmişim. Artıq idarəcilikdə deyiləm və yənə də elmi işlərimle məşğulam" - deyə sabiq nazir bildirib.

Ad çekməsə də, aydınlaşıb ki, sabiq nazir bu fikirləri "Yeni Müsavat" qəzetinin son sayın-

da dərc olunan "Sosial Müdafiə Fondunda müəmmali yanğın - Səlim Müslümov izi..." sərlövhəli yazida yer alan faktlara münasibət olaraq bildirib. Büyük maxinasiya ilə gerçəkləşən iri korrupsiya ittihamlarına cavab verirmiş kimi görünmək əziyyətinə qatlaşış. Maliyyəçiləri də özüne şərik qoşaraq "Fondun büdcəsi cəmi 3,4 milyard manatdır. Bu-

nun 97-98 faizi pensiya ödənişinə sərf olunub. Bu pullar necə itə bilər" sualını verib.

Səlim Müslümovu qıcıqlandıran yazida "2 milyard 500 milyon manat büdcə vəsaiti harada "yandı" yarimsərlövhəsi altında gedən hissədə ise Azərbaycan dilini orta səviyyədə bilən hər kəs üçün çox sadə dildə yazılmışdı.

Sitat:

dığını demir. Sadəcə, suyu bulandırır. Nazir olduğu illərdəki kimi, yenə də pensiyaların artırılması ilə bağlı efişlərdən təqadüdücülər oxuduğu "belə vur, elə çıx, aldiğın rəqəmin üstüne yaşınlı gəl, sonra hamisini çıx ve üstəgəl" tipli düsturlara müraciət edir. Ortada isə 16 il ərzində Səlim Müslümova tapşırılan bir sahədən 2-2,5 milyardlıq yeyintinin olduğu haq-

da çox ciddi iddialar var. Yayılan məlumatlardan biri də bu iddi ki, Gedəbeyin sabiq icra başçısı Ramiz Yediyarov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmiləri ilə elbir olub və atəşkəsden 24 il sonra 900 rayon sakininə Qarabağ veteranı statusu verdi. Bu şəxslərin əksəriyyəti isə Qarabağda müharibə getdiyi illərdə Azərbaycanda olmayıblar, o dövrə Rusiya bazarlarında alver edibler. Səlim Müslümov "mən hər zaman şərəfli, namusla işləmişəm" deyir və Qarabağ döyüşüsü kimi şərəfli bir adın pulla satılmasının üzərində sükutla keçir...

Hazırda Hesablama Palatası müfettişləri Dövlət Sosial

Avropa şirkətləri bank sektorundakı vəziyyətdən narahatdır

Qubad İbadoglu: "Zərərlə işləyən banklar bazardan çıxmalıdır, yoxsa.."

Avropa İttifaqı Azərbaycanda bank sektorunun durumdan narahatdır. Bu narahatlıq qurumun Azərbaycanla bağlı hazırladığı "Azərbaycanda biznes mühiti 2018" adlı hesabatda əksini tapıb.

Hesabatda Azərbaycanın bank sektorundakı vəziyyətə toxunulub. Müəlliflər qeyd edir ki, iqtisadiyyatın sabitleşməyinə və daha müsbət iqtisadi proqnozlara baxmayaq, hökumət bank sektorundakı həssaslıqlara nəzər yetirməlidir: "Azərbaycan banklarının ümumi vəziyyətinin müəyyən qədər sağlamlaşmasına baxmayaq, sektorda struktur zəifliklər hələ də qalmaqdadır. Məsələn, 2017-ci ilde ümumiyyətdə bank sektorunun mənfəət əldə etməsinə baxmayaq, 19 bankdan 11-i lə zərərlə başa vurub. Vaxtı keçmiş kreditlərin həcmi də kifayət qədərdir. Bütün bunlar, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının (FİMŞA) müstəqililiyini itirməsi onu deməyə əsas verir ki, Avropa İttifaqı şirkətlərinin 31 faizi FİMŞA tərəfindən həyata keçirilən siyaset və tədbirləri effektiv sayılır.

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətləri hesab edir ki, ölkə bankla-



(Bank VTB (Azərbaycan), TuranBank, AGBank və AccessBank) ikinci ildir ki, davamlı olaraq xalis mənfəətsiz fəaliyyət göstərir. 1 aprel 2018-ci il tarixə olan məlumatda göre, bu banklar arasında ən böyük zərər - 247 milyon manat- Bank VTB (Azərbaycan) ASC-nin fəaliyyətində qeydə alınıb. Bu bankda zərərin mebləğinin keskin artması bütövlükde

bank sektorunun 1-ci rübdəki fəaliyyətini mənfəətsiz edib".

Iqtisadçı-alim deyir ki, bu nəticələrə gətirib çıxaran bir sıra tendensiyalar var: "Banklar hələ də bahalı depozit siyaseti ilə işləyirlər. Baxmayaq ki, son dövrlərdə depozit faizləri bir qədər azaldıb, bankların depozit portfelinde əhəmiyyətli artım var. Xüsusiələrə "Paşabank"da,

banklara etimad yüksək olduğu üçün vətəndaşlar emanetlərini daha çox onlara etibar edirlər. Diger banklar isə əmanet cəlbində çətinliklərə üzləşirlər. Yeni bankların stabililiyinin göstəricisi olaraq siyasi faktorlar öne çıxır. Bu baxımdan hesab edirəm ki, bank sektorunda ədalətli rəqəbat problemi var".

Bankların daha bir problemi vaxtı keçmiş kreditlərdir. Bu məsələ bankların manevr qabiliyyətini, öz fəaliyyətini genişləndirmək imkanlarını məhdudlaşdırır: "Eyni zamanda bu, banklar üçün yeni və ucuz kreditlərə çıxış imkanlarını daraldır və onların xarici şoklara həssaslığını artırır".

Iqtisadçı-alim hesab edir ki, bankların təmərküzleşməsi prosesi davam etməlidir: "Banklar arasında konsolidasiya prosesi güclənməlidir. Zərərlə işləyən bankların bazardan çıxması lazımdır. Başqa cür bu sektoru sağlamlaşdırmaq mümkün olmayaçaq".

Bank sektorunu tənzimləyən qurumlardan Maliyyə Bazarlarına Nəzarət Palatası idarəetmə problemi yaşıyır: "Burada qanunvericilikdəki boşluqlar, həmçinin kadı məsələləri rol oynayır. Bu qurumlar arasında öz tənzimləyici funksiyalarını ardıcıl olaraq yerinə yetirən Mərkəzi Bankdır".

Q.İbadogluunun sözlərinə görə, bank sektorunda qeyri-bərabər rəqəbat mühiti formalaşır: "Siyasi bağlılığı olan

Iran nüvə fealiyyətini bərpa edir. Bu barədə ölkənin ali dini lideri bəyanat verib. İran İslam İqilabının lideri Ayətullah Ruhullah Xomeyninin vəfatının il-dönümü ilə bağlı mərasimdə çıxışında dini lider Ayətullah Xameneyi hökuməti nüvə fealiyyətini yenidən bərpa etməyə çağırıb.

ABŞ-in 2015-ci ildə imzalanan nüvə müqaviləsindən çəkilməsini təqib edən dini lider bildirib ki, İranın həm sanksiyalarla məruz qalması, həm də nüvə fealiyyətini dondurması anlamsızdır. Bu səbəbdən də o, hökumətə müraciət edərək nüvə fealiyyətlərini yenidən başlatmağı tapşırıb. Sitat: "Bezi Avropa ölkəleri İranın həm iqtisadi sanksiyaları qəbul etməsini, həm də nüvə fealiyyətindən vaz keçməsini istəyir. Bu dövlətlərə deyirəm ki, arzunuz çin olmayıcaq. İran xalqı və dövləti, həm embargoya məruz qalıb, həm də nüvə fealiyyətlərini dayandırmayacaq".

Ayətullah Əli Xamenei ölkənin Nüvə Enerjisi Qurumuna mövcud nüvə anlaşması çərçivəsində 190 min sentrafuqa çatmaq üçün dərhəl hazırlılara başlamağı tapşırıb.

Bu, artıq anlaşmanın rəsmən sona çatması deməkdir. İranın dini lideri bir aydan sonra Trampin "atdıq qola qolla cavab verdi". İndi artıq İran ətrafında vəziyyət 10 il əvvəlki formatına geri döñür: Azərbaycan üçün də riskli dövr başlayır

İran o qorxulu qərarı verdi-yenidən ürani zənginləşdirəcək

Regionda vəziyyət 10 il əvvəlki formatına geri döñür: Azərbaycan üçün də riskli dövr başlayır



Pompeonun elan etdiyi 12 təklife İranın nüvə fealiyyətinin tamamilə leğv olunması, silahlı islamçı müqavimət qruplarına dəstəyin dayandırılması və sair kimi tələblər daxildir. Ancaq gözənləndiyi kimi, İran bu tələbləri rədd edib.

Rəsmi Tehran sazişə sadıq qalacağını bəyan etmiş Avropa ölkələri ilə birlikdə sazişin davam etdiriləcəyinə ümidi edir. Çünkü Avropa ölkələri - Fransa,

Almaniya və Böyük Britaniya bəyan ediblər ki, ABŞ saziş tərk etse də, onlar anlaşmaya sadıqlar. Lakin artıq bir sıra Avropa ölkələri İranı tərk etməyi düşünür.

Mayın sonlarında Ayətullah Xamenei prezident Həsən Ruhani də daxil olmaqla, hökumət rəsmiləri və ordu komandirləri ilə görüşdə bəyan edib ki, əger Avropa ölkələri bu şərtlərə əməl

edərsə, anlaşma davam edə bilər.

Şərtlər isə aşağıdakı kimidir: Avropa ölkələri Amerikanın BMT-nin 2231 sayılı qətnaməsini pozmasının BMT-də səsverməyə çıxarmalı və pişleməlidir. Bundan başqa, AB İranın raket programını heç vaxt müzakirəyə çıxarmağayaqına təminat verməlidir. Avropa ölkələri Amerikanın İrana tətbiq edəcəyi sanksiyalara, o cümlədən neft satışına qoyulaq sanksiyalara qoşulmayaq, eyni zamanda İranın ehtiyaçı olduğu qədər neft satmasını təmin edəcəklər. Nəhayət, İranın dünya bankları ilə əməkdaşlığı bərpa olunacaq.

Ancaq görünür, cavab qanehdicili olmadığı üçün İran nüvə fealiyyətini yenidən bərpa etmək qərarı alıb. Ehtimal ki, yaxın günlərdə həm ABŞ, həm də Avropa Birliyi və müqavilənin digər tərefələri məsələ ilə bağlı mövqelərini açıqlayacaq. Aydin məsələdir ki, AB hər ne qədər müqavilənin qalmasını istəsə də, ABŞ-in tez-yiqlərinə daha çox davam getirə

bilmirdi. Artıq bir sıra Avropa şirkətlərinin İrani tərk etməsi və ya tərk etməyə hazırlaşması xəberlər vardi. Ancaq İranın bu qərarı qəbul etməsinin arxasında daha ciddi və taleylüklü səbəblər vardi.

Məsələ ondadır ki, İrana qarşı əsas sanksiya və embargoların ABŞ tətbiq edir. Mayın 8-də Trampin məlum qərərindən sonra artıq Vaşinqton İrana qarşı 3 müxtəlif sanksiya qərarları qəbul edib. Bundan başqa, Vaşinqton bəyan edib ki, 3 ay ərzində İrana qarşı dondurulmuş sanksiya qərarlarının hamısı yenidən aktivləşdiriləcək, bundan başqa 6 ay ərzində, yeni noyabra qədər isə yeni və Pompeonun deyimi ilə "tarixdə misli görünməmiş" sanksiyalar qəbul olunacaq. Təbii ki, bu qərarlar Tehrana ağır təzyiqlərə səbəb olacaq. Artıq ölkədə böyük miqyasda inflasiya var və İran valyutasi sürətə dəyərini itirir. Yeni hətta Avropa sadıq qalsa belə ABŞ sanksiyaları İrana qarşı ağır zərba vuracaq. Bu səbəbdən də Tehran "iki pisin içərisində nisbəten yaxşıını seç-

eyyən ərazilərdən çıxarmağa cəhd ediblər. Burada böyük qətlialar yaşandı, amma da-ha sonrakı tarixlərdə eynilə Şərqi Anadoluda olduğu kimi, onların burada yaşamağa üzüldürlər".

Q.Cəxmaqlı qeyd etdi ki, ermənilərin Şərqi Anadolunun bir hissəsinə de iddia etməsi xəyalдан başqa bir şey deyil: "Heç işğal altında saxlaşdırılan Qarabağ belə, özünükü edə bilmirlər, erməni əhalinin gələcəkdə burada qalıb yaşaması belə sual altındadır. Rusyanın yetəri rıçaqı var ki, Ermənistəni öz quluna çevirsin. Kuznetsov düz deyir, o rıçaqlardan biri də Krasnodar, Stavropol və digər vilayətlərdə toplu halında yaşayan erməni əhalidir. Burada isə separatlılıq heç vaxt imkanlar yaranı bilməz".

Siyasi təhlili bildirdi ki, Ermənistənin gələcəkdə də müstəqil dövlət kimi yaşaması və tək xilas yolu Türkiyə və Azərbaycanla əlaqələr qurmaqdan keçir: "Bunun üçün isə o, Qarabağdan işğalçı ordusunu çıxarmalıdır. Ermənistən indiki halda ABŞ-a heç lazımdır. ABŞ üçün Azərbaycan daha önemlidir, enerjiye görə. Son vaxtlar İlham Əliyev Trampin məktubu, daha sonra prezidentimizi ölkəsinə dəvət etməsi də bu qəbildədir. Ermənistəni də ABŞ nəzarət altına almaq istərdi, amma inanıram ki, bu mümkin olsun. Çünkü Rusiya ona hərbi poliqon kimi baxdıqından buranı Amerikaya güzəştə getməsi çətin məsələdir".

□ Cavid TURAN,
"Yeni Müsavat"

"Rusyanın yetərli rıçaqı var ki, Ermənistəni öz quluna çevirsin"

Ermənişunas alim rus ekspertin "Böyük Ermənistən" iddiası barədə danışdı

Ermənistanda "inqilab" nəticəsində hakimiyyəti elə keçirən Nikol Paşinyanın Qərbi bağlılığı barədə iddialar getdiçək dənən qox təsdiqini tapmaqdadır. Yeni baş nazirin hökumətə əsasın Qərbi təhsili almış, yaxud ABŞ və Avropa ölkələrinə çalışmış şəxsləri cəlb etməsi də onunla bağlı səslənən arqumentləri təsdiqləyir.

Eyni zamanda ABŞ-da Ermənistəni dirçəltməklə bağlı layihələri işə salması diqqət cəlb edir. Paşinyan Rusiya ilə strateji müttəfiqliyə və öhdəliklərə sadıq qalacağını söyleməkdə davam etse də, İravanın tədricən sanksiyalar burulğanı ilə üzbeüz qalan "aşa"ından uzaqlaşma xətti götürdüyü diqqət çəkir.

Bu arada rusiyalı tanınmış analitik və tarixçi alim Oleq Kuznetsov bildirib ki, Rusiyanın qopmaq üçün Nikol Paşinyana 3 il bəs edə bilər. Analitikin sensasion iddiasına görə, "Böyük Ermənistən" in yaradılması ideyası tarixi baxımdan na qədər absurd olsa da, bu gün ABŞ-a çox gərəkdir: "İlk növbədə də bu, özünün əsas rəqiblərinə, düşmənləri-



Qafar Çaxmaqlı

rum və Trabzondan tutmuş, Hakkari və Diyarbakırə ərazi iddiaları isə yüz ildir bütün dünənya məlumudur. Azərbaycana gelinçə, o, Qarabağ müharibəsi nəticəsində artıq öz ərazisinin 1/5-ni itirmək yanaşı, Naxçıvanı itirmək riski ilə də üzləşə bilər. Başqa sözə, hələlik Ermənistəna siyasi nəzarət imkanı əldə edən ABŞ onun qonşularına çox ciddi siyasi tə-

sir aləti qazanıb. Gürcüstan NATO-ya üzv olanınan sonra isə Ermənistənə də alyansa yolu açılaçaq və Amerika siyasi təsirinə hərbi komponent eləvə olunacaq və bölgədə güclərin konfiqurasiyası kardinal şəkildə dəyişəcək". Müəllife görə, qeyd edilən təhlükəyə qarşı adıçəkilən 4 ölkə inididən, uzağı gələn il tədbirlər görməlidir.

Uzun müddətdir ki, müzakirə edilən Bakının yeni baş planının hazır olması haqqında məlumat yayılıb. Bildirilib ki, bu planda 2035-ci ilədək inkişaf nezərə alınıb: "Bakının indiyədək sayca beşinci baş planı olan layihədə ciddi tamamlama işləri görülüb. Prosesə bəyənləşən ekspertlər də qoşulub".

Qeyd olunur ki, 2015-2016-ci illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sıfarişi əsasında paytaxtın bütün inzibati ərazisini əhatə edən "Bakı şəhərinin ərazidən istifadə və Zonalasdırma Planı" layihəsi hazırlanıb və bir çox dövlət teşkilatları ilə razılışdırılıb.

Hələ 2017-ci ilde məlumat yayılıraq bildirilmişdi ki, Bakının Baş planı demək olar ki, hazırkı. Lakin bir il zaman keçib, hələ də söz var, əməl yoxdur.

"Yeni Müsavat" a danışan 1971-1986-ci illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov bildirib ki, Bakının sonuncu planının hazırlanması və müzakirəsi onun fəaliyyətdə olduğu zamana təsadüf edib:

"Sonradan isə buna laqeyd münasibət bəsləndi. Vaxtılı rəhbərliyə müraciət edərək bir neçə problemin adını sadalamışdım. Onlardan biri də Bakının Baş planının olmaması məsəlesi idi. Baş planının olmaması bəzi adamlar üçün əlverişli idi. Çünkü onlar haradan torpaq almaq-satmaq istəyidilər, onu da rahat şəkildə edə bilirdilər. Bunun hesabına bəzi adamlar milyardlar qazandılar. Ona görə də baş plan məsəlesi heç kimi maraqlandırmadı. Fikir verin ki, Azerbay-



Bakının dalanğı

direnən baş planı...

Əzim Məsimov: "Baş planın hazırlanmasının gecikməsi bəzi şəxslərə milyonlar qazandırdı"

canın bu qədər imkanı olduğunu halda baş planı Dünya Bankının qrantı hesabına edildilər. Bunun üçün təxminən 3 milyon vəsait nəzərdə tutulmuşdu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri işləmiş Abbas Ələsgərov mənim işçim olmuşdu. Onunla Bakının Baş planı barəsində müzakirələr etmişdim. Öyrənmişdim ki, onlar yalnız Bakının mərkəzi hissəsinin planını hazırlayıblar. Lakin bu, kifayət deyil. Hər zaman Bakı dedikdə Abşeron yarımadası bir müstəvidə hələ olunub. Çünkü bu

erazileri Bakıdan ayırmak olmaz. Məsələyə ümumi bir sahə kimi baxılmalıdır. Lakin bu problem həll olunmadı və yarımqıq qaldı. İndi yənə də Bakının Baş planı məsəlesi ortaya atılıb. Yenə də bildirirlər ki, guya plan artıq hazırdır. Nəzərinizə çatdırım ki, baş plananca şəkillərdən ibarət deyil. Bunun üçün bütün hesabatlar aparılmalıdır. Bura nəqliyyat, kommunikasiya, iş, istirahət yerləri, təbiətin müdafiəsi məsəlesi daxildir. Bütün bunların hamısı baş planda özəksin tapşılmalıdır. İnsan sayına görə bütün bu

lazımı infrastruktur eks olunmalıdır. Nə dərəcədə bunu hazırlanan baş plana salıbsalar, bu barədə məlumatlı deyiləm".

Ekspert bildirib ki, baş plan hazırlanın zaman bir çox tikililərin sökülməsi məsəlesi də gündəlikdə olmalıdır:

"Baş planın indiki dövrde əsas məqsədi bu olmalıdır ki, Bakıda inşa edilən binalar seçilsin. Bu binalardan yararlıları, tarixi əhəmiyyət kasb edənləri bərpa edilməlidir. Yararsızlar isə sökülməli, Bakının ümumi kontekstine, planına uyğun olaraq yenidən qurul-

üzərinə düşür. İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi var ki, bu işə də həmin qurum baxmalıdır. İndi görürem ki, bu işə qeyd etdiyimiz idarə deyil, tikinti komitesi məşğül olur. Əslində isə komitenin işi bütün ölkəni əhatə edir. Bakıya isə konkret olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan idarə nəzarət etməlidir. Baş plansız böyük şəhəri idarə etmek olmaz. Çünkü çox böyük sehvələrə yol verilir ki, sonradan bunu düzəltmək də mümkün olmur".

Ə. Məsimov bildirib ki, baş planının özəlləşməye

ciddi təsirləri olmayacağı: "Özelləşmə başqa bir problemdir. Buna baş planının qarışacağı yoxdur. Sadece olaraq, bir məsələ var ki, baş planda harada evlərin, binaların tikilməsi məsəlesi nəzəre alınmalıdır. Məsələn, sürümə zonasıdırsa, bura uyğun qeydlər olmalıdır. Müvafiq texniki qərarlar qəbul edilməlidir. Əgər tikili sürüşməyə imkan verməyəcəkse, o zaman tikinti aparmaq olar. Bütün faktorlar nəzəre alınmalıdır. Bakıya biz boş yer "külliələr şəhəri" demirik. Çünkü Bakının havası külək vasitəsilə təmizlənilər, burada hər zaman külək əsib. İndi isə hündür binalar, böyük məhəllələr tikilib və hava axının qarşısına alınıb. Ona görə də bir az isti olan kimi camaat şəhərdə böyükler. Əvvəller isə bu, belə deyildi. Bakının əsas prinsipi amfiteatrıdır. Bakı bu prinsipə tikilməlidir. Yüksek binalar şəhərin mərkəzində deyil, yüksək yerlərində tikilməlidir. Bu gün isə harada geldi bina tikiklər. Konsepsiyada isə belə hallar yox idi. Mənim layihəm vardi ki, Bakının mərkəzini Badamdar, "Şixov" ərazisində yaradaq və sıxlıq aradan qalxın. Amerika da bu işə yardım edirdi. Lakin Bakı Şəhər İcra Hakimiyyətindən bu məsələyə dəstək olmadı. Yeni mərkəzi yaratsayıq, bu gün Bakı çox fərqli olardı".

Onu da qeyd edək ki, Bakının ilk baş planı 1898-ci ilde o dövrün məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ilde paytaxtın ikinci baş planı işlənib. 1964-cü ilde isə respublika Nazirlər Soveti şəhərin üçüncü baş planını təsdiqləyib. Sonuncu plan 1986-ci ilde Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

**ƏLİ RAIS,
"Yeni Müsavat"**

Yağışlar taxi ilə biçinini engel yaradır

Kənd Təsərrüfatı Nazirliyi biçinə necə hazırlaşır?

Azərbaycanda taxi biçini başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Müsavat" a verilən məlumatə görə, biçin Aran rayonlarında və arpa zəmirlərində start götürüb.

Nazirlikdən bildirildiyinə görə, havaların qeyri-sabit, yağıntılı keçməsi səbəbindən bəzi rayonlarda biçin fasılələrlə aparılır: "Rayon kənd təsərrüfatı idarələrindən daxil olmuş gündəlik operativ məlumatlara əsasən, 03 iyun tarixinə 27 rayon üzrə 40.9 min hektar arpa sahəsi biçilib, hektardan 22.4 sentner olmaqla 91.5 min ton məhsul yığılib. Biçin işlərinə 553 kombayn cəlb edilib".

Dövlət Statistika Komitəsinin məlumatına əsasən,



respublika üzrə 2017-ci ilin pa təşkil edir. Bundan əlavə 1.7 min hektarda yazılıq bugda dəkililib. Bunun 991.2 min hektarda dən üçün payızlıq bitkilər əkililib.

KTN-dən aldığımız məlumatda o da bildirilir ki, bugda, 324.8 min hektarını ar-

pa təşkil edir. Bundan əlavə 2271 ədəd taxiliyən kombayn mövcuddur. Onlardan 632 ədədi "Aqrolizing" ASC-nin yerli strukturlarının istifadəsinə verilib. 865 ədəd isə vətəndaşlara lizin yolu ilə

baş verəcək qırılmaları, xarbomaları operativ olaraq aradan qaldırmaq və bərpa etmək üçün sehmər cəmiyyətin təchizat bazalarında olan ehtiyat hissələrindən fermerlərin, sahibkarların, mexanizatorların səmərəli faydalansması, naaszlıqların təz aradan qaldırılması üçün ehtiyat hissələrinin onlara daha yaxın rayonlarda yerləşdirilməsi həll edilib.

ASC-nin respublika üzrə 9 rayonda yerləşən regional nümayəndəliklərində ehtiyat hissə satışı təşkil edilib. Cari ilde ölkəyə Almaniyada, Finlandiyada və ABŞ-da istehsal edilmiş yeni taxiliyən kombaynlar getirilib. Sehmər cəmiyyətin yerli strukturlarında istehsalçı şirkətlərin müte-xəssislərinin iştirakı ilə 200 nəfərdən çox mexanizatora təlimlər təşkil edilib və müvafiq sertifikatlarla təmin olunub".

DÜNYA,

Elan
Abbaszadə Mədət Yusif oğluna Odlar Yurdunu Universitetindən verilən tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Ruslar, fironlar, bir de Məhəmməd...

Dünya çempionatındaki ilk qrup: Rusiya zəif, ərəblər iddialıdırlar...

Iyunun 15-də Moskva vaxtı ilə saat 16.00-da (Bakı vaxtı ilə saat 17.00) Rusiyada futbol üzrə dünya çempionatının resmi açılış mərasimi keçiriləcək. Bundan iki saat sonra - Bakı vaxtı ilə saat 19.00-da çempionatın ilk oyununa - Rusiya - Səudiyyə Ərəbistanı matçına start veriləcək.

Qeyd edək ki, açılış Moskvadakı "Lujniki" stadionunda keçiriləcək.

"Yeni Müsavat" DÇ başlayanın bütün qruplar haqqında etrafı məlumat verəcək. Beləliklə, ilk olaraq A qrupundakı komandalar haqda.

A qrupu

1. Rusiya
2. Səudiyyə Ərəbistanı
3. Misir
4. Uruqvay

Ev sahibidir, amma...

Rusya yığması məlum, DÇ ev sahibi kimi seçmə mərhələdə iştirak etmədən vəsiqə qazanıb. Bu yığma bu heyət və oyunla böyük ehtimalla heç bir qrupdan DÇ-yə vəsiqə qazana bilməzdi. İtaliyalı mütxəssis Fabio Capello Rusiya millisine 2012-ci il iyul ayından başlıqlı etse də, "konveyerdən konfet çıxara" bilmədi ve 2015-ci ilin iyulunda millidən ayrıldı. Capello millidə esas problem kimi gənc rusiyalı futbolçuların olmamasını göstərirdi. Capello bildirirdi ki, gənc futbolçular nəslini yetişdirmək lazımdır. Bunlarsız Rusiya futbolunun geleceyi yoxdur.

Fransada keçirilən Avropa çempionatındaki uğursuzluqdan sonra Leonid Slutski ilə yollarını ayıran milli komanda bu dəfə 2016-ci ilin avqustundan Stanislav Çerçesova təşrisildi. Anlaşmaya əsasən, Çerçesov DÇ-2018-in sonuna qədər Rusiya millisinin "sükəni arxası"nda olacaq.

Ötənlərin məşhur qapıcısı olan Çerçesov millidə heç bir irəliyə edə bilməyib. Yoldaşlıq görüsündən de bu bəlli olur. Rusiya dünya çempionatında 4-cü dəfə iştirak edir. Rusiya hər 3 cəhdədə qrup mərhələsini keçə bilməyib. FİFA sıralamasında Rusiya 66-ci yerdə qərərləşib.

Stanislav Çerçesov 23 nəfərlik siyahı cəmi 2 legioner- qapıcı Vladimir Qabulovun yarım müdafiəçi Denis Çərişevi daxil edib.

Qapıcılar: Iqor Akinfeyev (MOİK), Vladimir Qabulov ("Brügge", Belçika), Andrey Lunyov ("Zenit")

Müdafıçı-

lər: Vladimir Qranat ("Ruba")

Şəhəri-

“Şeyx” ətri, bir də...



("Spartak"), Andrey Semyonov ("Axmat"), Iqor Smolnikov ("Zenit"), Mario Fernandes (MOİK)

Yarım müdafiəçilər: Yuri Kazinski ("Krasnodar"), Aleksandr Qolovin (MOİK), Alan Zaqoyev (MOİK), Aleksandr Yerixin ("Zenit"), Yuri Jirkov ("Zenit"), Roman Zobnin ("Spartak"), Daler Kuzyayev ("Zenit"), Anton Mirançuk ("Lokomotiv"), Aleksandr Samedov ("Spartak"), Denis Çernev ("Vilyarreal", İspaniya)

Hücumcular: Artyom Dzyuba (Arsenal Tula), Aleksey Mirançuk ("Lokomotiv"), Fyodor Smolov ("Krasnodar")

Səudiyyə Ərəbistanı:

pullu ərəb şeyxları, "Şeyx" ətri, bir də...

Səudiyyə Ərəbistanı dedikdə futbolla maraqlanmayan adam pullu ərəb şeyxlerini xatırlayır, "Şeyx" brend ətrini yada salar. Amma bu ölkədə futbol o qədər populyardır ki, hətta yeni şahzənənin ilk acılımı qadınların tərixdə ilk dəfə stadiona buraxılması barədə oldu. FİFA sıralamasında 70-ci yerdə olan Səudiyyə millisi artıq 5-ci dəfədir dünya çempionatlarına qatılır. 1994, 1998, 2002, 2006-ci illərdə dalbadıl DÇ iştirakçı olan milli komanda uzun fasiledən sonra yenidən DÇ-yə iştirak hüququ qazanıb. Yaponiyani 1:0 hesabı ilə yenərək, B qrupunda 2-ci pillənin sahibi kimi mundiala yüksələn milli komandanı səxavətli vəlihd Məhəmməd ibn Salman el-Səud mükafatlandırdı. Futbolçuların hərəsinə 5 milyon rial (1,1 milyon avro) mükafat verildi.

Onlara bu sevinci yaşatmış baş məşqçi Bert van Marveykin isə arṭiq komandanın sükəni arxasında deyil. Maraqlıdır ki, Marveykin indi DÇ-yə yarınsaçq Başqa bir milinin Avstraliyanın baş məşqçisidir. 2015-ci ilde ərəblərin yığmasına rəhbərlik edən hollandiyalının müqavilə müddəti bitdiyi üçün komandanın ayrılmışa qərar verdi. Yəqin ortada həm də pul söhbəti də vardi... Her halda, o, bu ilin 24 yanvarından Avstraliya millisine rəhbərlik edir. Onun yerinə getirilən argentinli Edqardo Bausa

GROUP A

RUSIA

SAUDI ARABIA

E G Y P T

URUGUAY

da çox duruş getirmədi. 3 ayda iki baş məşqçi dəyişən Səudiyyə Ərəbistanı millisi argentinalı kökənlə Xuan Antonio Piççi ile anlaşı. Piççi məşqçilik karyerası ərzində "Kolon", "Universidad San Martin", "Santiaqo Morning", "Valensiya", "León" və Cili yığmasında işləyib. 2 il Cili yığmasında işləyən mütxəssis komandaya 2016-ci ilde Amerika Kubokunu qazandırb. 2017-Konfederasiyalar kubokunda isə Cili yalnız finalda Almaniya 0:1 udumuşdu. Yığmanın 2018-ci il dünya çempionatından kənardan qalması isə Piççinin istefası ilə neticeləndi. İndi o da "nə yoğurdum, nə yapdım, hazırla kökə tapdım" deyimi ilə mundiala başqa bir komanda aparıb...

Səudiyyə Ərəbistanının heyəti belədir:

Qapıcılar: Məhəmməd el-Ovays ("Əl-Əhlī", Cidde), Abdulla el-Mayyuf ("Əl-Hilal"), Yasser el-Mosaylem ("Əl-Əhlī")

Müdafıçılar: Osama Xavəsavi, Yasser el-Şahrani, Məhəmməd el-Burayk, Əli el-Bulaihi (hamisi "Əl-Hilal"), Mansur el-Həribi, Motaz Xavəsavi (hər ikisi "Əl-Əhlī"), Ömer Xavəsavi ("Əl-Nəsr")

Yarım müdafiəçilər: Salman el-Fərec, Abdulla Otaif, Abdulmalik el-Həribi (hamisi "Əl-Hilal"), Salem el-Dosari ("Vilyarreal", İspaniya), Hattan Bahəbri, Hüseyin el-Məfhavi, Abdulla el-Haybari, Məhəmməd Kano (hamisi "Əl-Şabab"), Yəhya el-Şeri ("Leganes", İspaniya), Taysir el-Cassim ("Əl-Əhlī")

Hücumcular:

Misir yığma komandasına başçılıq edən Ektor Kuper Afrikada ilin en yaxşı məşqçisi hesab edilib. Ektor Kuper 2015-ci ilin martından Misir yığmasında çalışır. Karyerası ərzində argentinli mütxəssis "Malyorka" və "Valensiya" ya İspaniya Superkubokunu qazandırb. 2000-ci ilde isə UEFA tərəfindən "ilin en yaxşı klub məşqçisi" mükafatları ilə təltif olunub.

Qapıcılar: Essam el-Hadari ("Əl-Taavun"), Əhməd el-Şənavi, Şərif Əkrəmi (hər ikisi "Əl-Əhlī")

Müdafıçılar: Əhməd Fəthi, Ayman Əsref, Saad Samir (hamisi "Əl-Əhlī"), Mahmud Həmdi ("Zamalek"), Məhəmməd Əbdül-Şəfi ("Əl-Fateh"), Əli Qabr, Əhməd Həqzəzi (hər ikisi "Vest Bromviç", İngiltərə), Əhməd el-Məhəmmədi ("Aston Villa", İngiltərə), Ömer Qaber ("Los-Anceles", ABS)

Yarım müdafiəçilər: Tarek Hamed ("Zamelek"), Şikabala ("Əl-Riyad"), Abdulla Səid (KuPS, Finlandiya), Sem Morsi ("Uiqan", İngiltərə), Məhəmməd el-Nenni ("Arsenal", İngiltərə), Mahmud Kəhrəba ("Əl-İttihad"), Ramədan Sobhi ("Stok Siti", İngiltərə), Mahmud Hassan "Trezege" ("Kasimpasa", Türkiye), Amr Varda ("Atromitos", Kipr)

Hücumcular: Məhəmməd Salah ("Liverpul", İngiltərə), Məruan Möhsün ("Əl-Əhlī")

45 yaşlı qapıcı Essam el-Hadari dünya çempionatlarında forma geyinəcək en yaşlı futbolçu olacaq. Misir milli komandasının qapıcı 27 yaşlı Əhməd el-Şənavi dizindəki zədə səbəbindən i mundialdan kənardan qalıb.

Vay-vay, aman Uruqvay...

"Barselona", "Real", "Bavariya" və sair kimi klub komandalarının heyətini əzber bilən indiki gənc nəsil üçün Uruqvay adı bəlkə de çox şey demir. Çoxları bilmir ki, ilk dünya çempionatı 1930-cu ilde məhz Uruqvayda keçirilib və Argentina ilə final oyununda 4:2 hesabı ilə qalib gelən meydən sahibləri dünya kubokunu ilə sahibi olublar. İkinci Dünya müharibəsi səbəbindən 12 illik fasilədən sonra 1950-ci ilde Braziliya mundialında Uruqvay meydən sahiblərinin arzularını gözündə qoyub. Bu qarşılaşmadada Uruqvay 2:1 hesabı ilə qalib gələrək ikinci dəfə

fe "futbol ilahəsini" vətənlərinə aparıblar. 1930-1950-ci illərdən başqa 1954, 1962, 1966, 1970, 1974, 1986, 1990, 2002, 2010, 2014-de də DÇ final mərhələsində iştirakçı olublar.

Uruqvay meydanda olanda diqqətlə azarkeş bu komandanın futbolcularının sanki sərhəd qonşuları olan Argentina və Braziliyanı "yamsıladıqlarını" görərlər. Həm meydandakı sürət, həm futbol texnikası baxımından bu "yamsılama" tamaşaçında rişənd yaratır, belə də eksiksiz, rəğbet oyadır. Cənubi Amerikada Braziliyanın və Argentinanın kölgəsinə qalmayan yeganə komanda da məhz Uruqvaydır.

Oskar Tabares 2006-ci ildən bəri Uruqvay yığmasına rəhbərlik edir. Bu, onun millidəki ikinci dövrüdür. Daha öncə 71 yaşlı mütxəssis 1988-1990-ci illərdə də "mavilər"i çalışdır. Tabaresin rəhbərliyi altında Uruqvay 2011-ci ildə Amerika Kubokunun qalibi olub. O, 2010 və 2011-ci illərdə ardıcıl iki dəfə en yaxşı cənubi amerikalı baş məşqçi seçilib. FİFA sıralamasında bu milli komanda 17-ci yeri tuturlar.

Uruqvay millisi Rusiyaya bu heyətə gelir:

Qapıcılar: Fernando Muslera ("Galatasaray"), Martin Silva ("Vasko da Qama"), Martin Kampana ("Independiente");

Müdafıçılar: Diego Qodin, Xose Mariya Ximenes ("Atletiko", Madrid), Sébastien Coates ("Sporting", Lissabon), Maksimiano Pereyra ("Portu"), Qaston Silva ("Independiente"), Martin Kaseres ("Latsio"), Gilyermo Varella ("Penyol");

Yarım müdafiəçilər: Nahitan Nandes ("Boka Juniors"), Lukas Torreira, Matias Vesino (hər ikisi "Inter"), Rodrigo Bentancur ("Juventus"), Karlos Sanchez, Giorgian De Arrascaeta ("Kruzeiro"), Diego Laksalt ("Ceará"), Kristian Rodríguez ("Penarol");

Hücumcular: Kristian Stuani ("Jirona"), Maksimiliano Qumes ("Selta"), Conatan Urretaviskaya ("Monterrey"), Edinson Cavani (PSJ), Luis Suárez ("Barcelona").

□ Nazim SABIROĞLU
"Yeni Müsavat"



, Sergey Igna-şeviç (MOİK), Fyodor Kudryashov ("Ruba"), Ilya Kutepov



ÜSAVAT

Son səhifə

N 122 (7011) 6 iyun 2018



Evlənməyi həbbiyə çevirən cütlük

Cheetah Platt və Rhiann Vood-yard cütlüyü evliliyi bir adət halına getirib. Ölək-ölək, şəhər-şəhər 83 gün boyu 38 fərqli ölkədə onlarla dəfə evlənən cütlük hazırlada internet fenomeninə çevrilib.

Harada evlənəcəkləri-ne qərar vere bilməyən cütlük sonda düşünlər ki, ölək-ölək dolaşaraq, hər ölkədə evlənsinler. Cütlük nə gəlinlik, nə də bəylək kostyumu ilə məşğul olur, buna vaxt ayırmırlar. Əksinə, ölək-ölək gəzib evlənlərlər. Ötən il nişanlanan cütlük tam 83 gün içərisində 38 fərqli ölkədə evlənib. ABŞ-in Los-Anceles şəhərində yaşayan cütlüğün peşəsi akrobatiqdır. Dünya miqyasında evlilik statusunu qazanan cütlük artıq bütün dünyada məşhurdur. Təxminən 3 ay davam edən bu serial nikahları zamanı ər-arvad gəzdikləri ölkələr sayesində balayı da keçirmiş olublar. Cütlük "Niye bütün dünya ölkələrində evlənmək isteyirsiniz" sualına cavabda bildirib ki, Los-Anceles olduqca bahalı şəhədir. Bu səbəbdən də doğma şəhərdə toy etmək sərvət dəyərində pul xərcleməyə bərabərdir. Bir toya dönyanın pulunu vermək yerinə cütlük dönyanın bir çox yerində toy keçirməyə qərar verib.

Özündə on çox qulluq edən kişilərin məlliyyəti bəlli oldu

Cənubi Amerikada yayılmış moda və maqazin jurnalı olan Vapa "Social Indicators Research" şirkəti ilə hazırladığı bir sorğu ilə türk kişilərin daha bir fərqi üzə çıxarıb. Nə qədər təccübələ olsa da, bu fərq onların özüne necə qulluq etməsi ilə bağlıdır. Jurnalın araşdırmasına görə, Türkiyədə yaşayan kişilər həftədə 18.8 saatlarını özüne qulluğa ayırır. On çox vaxt ayırdıqları iş isə geyim seçimidir. Araşdırma həmçinin üzə çıxarıb ki, türk kişiləri son illərdə saç düzümü, parfümeriyadan istifadə kimi məsələlərə daha çox vaxt xərcleməyə başlayıb. Bu siyahida ikinci yeri isə körəyli kişilər tutub. Onlar da



heftədə 8.8 saatlarını özüne qulluğa ayırır. Yapon və brasiliyalı kişilər müvafiq olaraq üçüncü və dördüncü sıranı paylaşırlar. Hər nə qədər təccübələ olsa da, italyan kişilər sözügedən siyahıda 5-ci yeri tutublar. Onlar həftə ərzində özünə qulluğa 7 saat ayıırlar.

Tisbağa maşının şüşələrini sindirdi



Cinin Qançjou şəhərində 26-ci mərtəbədən maşının üstüne düşən tisbağa maşının şüşələrinin sımasına səbəb olub. Bu barədə lenta.ru saytı "Daily Mail" qəzeti-nə istinadən xəber verir. Maşının sahibi isə polise şikayət edərək bildirib ki, naməlum bir insan onun Toyota Camry maşınının arxa şüşələrini sindirdi. çıxb. Qadın danışb ki,

onu yenice alıb və mətbəxdə saxlayırmış.

Maşının sahibi tisbağının sahibindən maşınınə dəymış maddi ziyanı ödəməsini isteyib. Amma qadın buna razılaşmayıb: "Mənim burada heç bir günahım yoxdur. Axi mən onu pəncərədən yere atmağı düşünürüm. O, özü yera düşüb".

Polis isə onlara bu mübahisəni məhkəmə yolu ilə həll etməyi məsləhət görüb. Adətən bu cinsdən olan tisbağaların uzunluğu 20-25 santimetr, çəkisi isə 4.5 kilogramdır. Çində bu heyvandan hazırlanmış yemekler delikates sayılır.

Yanvar ayında məlum olmuşdu ki, Amerikanın Texas ştatında böyük bir tisbağa öz sahibinin qonşusunun evində yanğın çıxarı-

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmış. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)



QOÇ - Nə qədər çətin olsa da, bu təqvimim təmkinlə başa vurmalısınız. Əks təqdirdə, qarşındaki ongönlük üçün nəzərdə tutduğunuz mühüm planlarınızın reallaşması xeyli çətinləşə bilər.

BUĞA - İxtiyarınızda olan bu gündə işləriniz çox olacaq. Bu səbəbdən də ikitərəflı eməkdaşlığı başlamağa dəyər. Əmin olun ki, bu təqvimdə əziyyətlərinizin bəhrəsini göreceksiniz.

ƏKİZLƏR - Ulduzların düzümü şəhadət verir ki, günün ilk yarısını daha çox Allaha ibadətlə başa vursanız, sonrakı saatlarda heç bir maddi-mənəvi sixıntı çekməyəcək, gürmərə olacaqsınız.

XƏRÇƏNG - Maraqlı insanların rastlaşacağına inana bilərsiniz. Ola bilsin ki, həmin şəxslər perspektivlərinizin reallaşmasına yardımçı olsun. Ünsiyyətdə acidil və qərzi olmayıñ.

ŞİR - Kifayət qədər sürprizli vaxtdır. Ağlınzı gəlməyən istiqamətlərdən ürəyinize olan xəber və ya təklif ala bilərsiniz. Fəaliyyətə əlaqəli olmasa, heç bir uzaq səfərə çıxmayıñ.

QIZ - Maliyyə problemləriniz qabarmadadır. Lakin narahat olmağa dəyməz. Çünkü qarşısında duran günlərdə bu çətinliyiniz aradan qalxacaq. Nahardan sonra uzaq səfərə çıxməq uğurludur.

TƏRƏZİ - Təzadlı ərefəyə təsədüf edən bu günü bir qədər mübahisəli şəkildə keçirəcəyiniz gözlənilir. Odur ki, özünüüz ələ almalı, insanları ünsiyyətinizi kifayət qədər məhdudlaşdırılmalıdır.

ƏQRƏB - Günün ilk yarısında enerji yığmaq üçün yaxşıca istirahət edin. Çünkü saat 13-dən sonra gözlenilmədən aktivləşəcəksiniz. Aldığınız bütün tekliflərə razılıq verin, büdcənizi dağıtmayıñ.

OXATAN - Yaxşı olar ki, bu təqvimin bütünlükə istirahətə həsr edəsiniz. Onsuz da fəaliyyət və pul qazanmaq istiqamətində heç bir uğur gözlenilmir. Buna baxmayaraq, rəsmi dəvətləri qəbul edin.

ÖGLAQ - Ürəyinizin səsinə qulaq asın. İmkan verməyin ki, ideyalarınızın istiqamətini kimse dəyişsin. İnanın ki, belə olarsa bütün cəhdləriniz reallaşacaq. Əyləncələrə aludə olmayıñ.

SUTÖKƏN - Dögmələrinizdə münasibətdə bir qədər mübahisə ola bilər. Buna görə də neytral olmalıdır, hətta səhv qarşı tərəfdə olsa belə. Saat 16-19 aralığında hər mənada ehtiyatlı olun.

BALIQLAR - O qədər də uğurlu vaxt deyil. Bir tərəfdən səhhətinizdə problemlər, digər tərəfdənə başa düşülməyinizi ovqatınızı aşağı sala bilər. Səyyar fəaliyyətən yayının.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Yiyəsiz evdə 10 min şərab şüşəsi...

Cindəki bir yiyəsiz evdə 10 min qırımızı şərab şüşəsi tapılıb. Özü də bu qırmızı şərab dünyadakı ən bahalı şərab növü sayılır. Lenta.ru saytının xəbərini görə, hələ də bu evdə kimin yaşaması barədə dəqiq məlumat yoxdur. Polislər isə evin 9 ildir boş olduğunu müəyyənledirib. Hüquq-mühafizə orqanları təxmin edir ki, bura iki mafiyasının gizli yuvalarından biri olub. Oradakı şüşələr isə saxta içkilərlə doldurulub. Şüşələrin həqiqi olduğu üzə çıxsa, orada 16 milyon dollarlıq sərvətin yatıldığı məlum olacaq.



Səhifəni hazırladı: SELCAN

Redaktor:
Nazim SABIROĞLU

Lisenziya N: B 114
SAYI: 5.100